



Azərbaycan-Tacikistan münasibətlərinin tarixi ənənələri və çox yaxşı gələcəyi var

◆ Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana dövlət səfəri

Düşənbənin Beynəlxalq Aeroportunda qarşılama



Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gedib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şəərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzadə və digər rəsmi şəxslər qarşıladılar.

İsmoili Somoni abidəsini ziyarət



Rəsmi qarşılama mərasimi



Təkbətək görüş



Geniş tərkibdə görüş



Sənədlərin imzalanması



Mətbuata bəyanatlar



Rəsmi ziyafət

Aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəərəfinə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon tərəfindən rəsmi ziyafət verilib.

AZƏRTAC

Zərifə Əliyeva - 100

Akademik Zərifə xanım Əliyeva

Yüksək əqidə

(Həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı)



Belə ki, artıq XII əsrdə Azərbaycanda əsl tibb məktəbi yarandı. Burada bütün Şərqi məşhur olan həkim və əcazi Ömər Osman oğlu çox fəal tibb kadrları hazırlayırdı. Ömər Osman oğlu və onun yetirmələri bitkilərin müalicəvi xüsusiyyətləri sahəsində də çox işlər görürdülər. Onlar çoxsaylı elmi işlərində müalicəvi otların tibbi təcridə işlənməsi haqqında geniş yazırdılar.

XIII əsrin axırlarında Nəsiməddin Əhməd Naxçıvani əfsanəvi təxəllüsü "Loğman" hesab edilən İbn Sinanın yaradıcılığına izahatlar yazıb. Bu, Azərbaycanda proqressiv həkim müalicə üsullarının və təbabətə nəzəri baxışların inkişafına ciddi tökən verib.

Çox az adama məlumdur ki, hələ XIV əsrdə Azərbaycanda "Dər-əş-Şəfa" Universiteti Sağaltma evi kimi müvəffəqiyyətlə fəaliyyət göstərirdi. Burada 5-7 min tələbə təhsil alırdı. Universitetdə iki yüzə yaxın görkəmli azərbaycanlı alim və müəllimlər mühazirə oxuyurdular. Buraya böyük həvəslə İrandan və Hindistandan, Çindən və Suriyadan, Misirdən və Orta Asiyadan alimlər gəlirdilər. Azərbaycanın qədim paytaxtı xarici alimləri təkcə öz zənginliyi və var-dövləti ilə deyil, eyni zamanda məhsuldar, səmərəli elmi işlər aparmaq imkanı ilə cəlb edirdi.

6

"Bayraktar"dan "Akıncı"ya, "Qızıl alma"dan "Togg"a

Türkün qüruru, hərbi gücü və müasir texnologiyası düşmənlərə gözdağıdır



Zəfərdən sonra isə iki qarşılıqlı iştirakı ilə 2022-ci il mayın 26-29-da Bakıda ilk dəfə keçirilən "TEKNOFEST-Azərbaycan" festivalında Türkiyə daha bir yeni PUA-nı - "Akıncı"nı dünyaya nümayiş etdirdi.

Xüsusi olaraq vurğulanmalıdır ki, Türkiyənin Təkirdağ əyalətinin Çorlu rayonundan səmaya qalxan Bayraktar "Akıncı" Gürcüstan üzərindən keçməklə təxminən 2 min km məsafəni uğurla qət edib Azərbaycana gəldi.

5

"Yeni əsrin müqaviləsi" sürətlə reallaşır

Prezident İlham Əliyev ACE platformasının üst modullarının dənizə yola salınmasına da xeyir-dua verdi

Bu günlərdə Bayıl tikinti-quraşdırma sahəsində dövlətimizin başçısı üst modullarla da ətraflı tanış olub. Belə ki, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, "Azəri-Mərkəzi-Şərqi" layihəsinin baş direktoru Nil Filip və mütəxəssislər layihə üzrə görülən işlər barədə danışıqlar. Prezidentə idarəetmə mexanizminin avtomatlaşdırılmış innovativ sistemi təqdim edildi.

9



Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana dövlət səfəri

Azərbaycan-Tacikistan münasibətlərinin

İsmoili Somoni abidəsini ziyarət

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Düşənbənin "Dusti" meydanındaki "Tacikistanın milli həmrəyliyi və dirçəlişi" xatirə kompleksində İsmoili Somoni abidəsini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının şəərəfinə burada fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.



Rəsmi qarşılanma mərasimi



Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistanın paytaxtı Düşənbədə Millət Sarayında rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Tacikistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şəərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Azər-

baycan Prezidentinə raport verdi. Azərbaycanın və Tacikistanın Dövlət himnləri səsləndi. Prezident İlham Əliyev əsgərləri salamladı.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Tacikistanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Emoməli

Rəhmona təqdim edildi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Azərbaycan və Tacikistan prezidentləri birgə foto çəkəndilər.

Təkbətək görüş



Aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən **Prezident Emoməli RƏHMON** dedi:

- Hörmətli İlham Heydər oğlu, Tacikistana xoş gəlmisiniz. Xalqlarımız arasında qarşılıqlı münasibətlərin qədim tarixi və xoş ənənələri var. Sevindirici haldır ki, bu gün bizim dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə inkişaf edir. Biz bu münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət veririk.

Bu gün Sizinlə ölkələrimizin qarşılıqlı əlaqələrinin vəziyyətini və perspektivlərini, habelə beynəlxalq və regional məsələləri müzakirə etməyə hazırəm.

Bir daha xoş gəlmisiniz. Ölkəmizdə vaxtınızın xoş keçməsinə arzu edirəm.

Prezident İlham ƏLİYEV dedi:

- Sağ olun, Emoməli Şərifoviç. Əvvəllən, dəvətə görə təşəkkür edirəm. Qardaş, dost Tacikistana yenidən gəlməyimə çox şadam.

Siz qeyd etdiyiniz kimi, ölkələrimiz arasında münasibətlərin yaxşı tarixi və əminəm ki, çox yaxşı gələcəyi var. Biz həm beynəlxalq məkənlərdə, beynəlxalq

strukturlar çərçivəsində və əlbəttə, ikitərəfli formatda çox istiqamətlər üzrə əməkdaşlıq edirik. Əməkdaşlığın o cümlədən ticarət-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində dərinləşməsi üçün çox yaxşı perspektivlər var. Əlbəttə, biz bunu ətraflı müzakirə edəcəyik. Nümayəndə heyətlərinin üzvləri də öz aralarında fəal diskussiyalar aparacaqlar. Əminəm ki, səfərin nəticələri uğurlu olacaq. Biz birgə fəaliyyətimizin sonrakı proqramını müəyyən edəcəyik.

Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm.

Prezident Emoməli RƏHMON: Çox sağ olun.

Geniş tərkibdə görüş



Aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısını salamlayan **Prezident Emoməli RƏHMON** dedi:

- Hörmətli İlham Heydər oğlu.

Hörmətli azərbaycanlı dostlar.

Sizi Tacikistanda böyük məmnuniyyətlə salamlayıram. Hörmətli İlham Heydər oğlu, Sizin dövlət səfərinizə ürək-dən şadıq. Bu səfəri Tacikistan-Azərbaycan münasibətlərinin aktual məsələlərini ətraflı müzakirə etmək və yeni artım nöqtələrini müəyyənləşdirmək üçün yaxşı fürsət hesab edirik.

Tacikistan və Azərbaycan xalqlarının qədim tarixi köklərə

malik olan ənənəvi dostluq telləri bağlayır. Sevindirici haldır ki, bu gün ölkələrimizin dövlətlərarası qarşılıqlı əlaqələri geniş spektr üzrə ardıcıl surətdə inkişaf edir. Bu qarşılıqlı fəaliyyət siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni-humanitar və bir sıra başqa sahələri əhatə edir. Biz Azərbaycan Respublikası ilə həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın hərtərəfli genişlənməsinə daim diqqət yetirik. Əminəm ki, bu gün öləd ediləcək razılaşmalar münasibətlərimizin gündəliyini keyfiyyətcə yeni məzmunla zənginləşdirəcək. Bir daha xoş gəlmisiniz. Sözü Sizə verirəm, hörmətli İlham Heydər oğlu. Buyurun.

- Hörmətli Emoməli Şərifoviç, dəvətə və qonaqpərvərliyə görə sağ olun. Sizin gözəl ölkənizə yenidən səfər etməyimə və Sizinlə çox fəal, səmimi siyasi dialoqumuzu davam etdirməyə çox şadam.

Siz qeyd etdiyiniz kimi, ölkələrimizin xalqları uzun müddət ərzində fəal qarşılıqlı əlaqə saxlayırlar. Çox sevindirici haldır ki, 30 ildən artıq inkişaf edən dövlətlərarası münasibətlərimiz dövründə biz çox möhkəm təməl yaratmağa və bu təməl üzərində dostluqumuzun möhkəm binasını qurmağa nail olmuşuq.

Siz qeyd etdiyiniz kimi, biz həm çoxtərəfli formatda, həm də xüsusilə ikitərəfli formatda fəal qarşılıqlı əlaqə saxlayırıq. Həmişə mehriban dostlar kimi çox səmimi əməkdaşlıq edirik. Əlbəttə, dövlət səfəri çərçivəsində yeni qərarlar qəbul ediləcək, çoxlu sənədlər imzala-

nacaq, onlar münasibətlərimizin gələcək inkişafını müəyyən edəcək. Biz gündəlikdəki geniş məsələləri - həm ticarət-iqtisadi sahədə, nəqliyyat-logistika sahəsində, həm də investisiya siyasəti sahəsində çox böyük perspektivləri ətraflı müzakirə edəcəyik.

Fürsətdən istifadə edib Sizi və bütün qardaş Tacikistan xalqını sosial-iqtisadi inkişafda böyük nailiyyətləriniz və Düşənbə şəhərinin bu cür coşqun inkişafı münasibətilə təbrik etmək istərdim. Mən Tacikistanda dəfələrlə olmuşam. Həm ölkənizin, həm də təbii ki, paytaxtınızın belə müsbət inkişaf dinamikasını şəxsən yəqin etmək imkanım olub. Bu münasibətlə Sizi təbrik etmək istərdim.

Qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirirəm və gələcəkdə fəal işləmək əzmindəyik. Sağ olun.



"Bayraktar" dan "Akıncı" ya, "Qızıl alma" dan "Togg" a

Türkün qüruru, hərbi gücü və müasir texnologiyası düşmənlərə gözdağıdır

Dünyada tayı-bərabəri olmayan Azərbaycan-Türkiyə qardaşlığı iki ölkənin strateji mütəfəqqiyyəti ən yüksək zirvəyə qaldırıb. Şad gündə də, dar gündə də bir-birini həyan olan, dayaq duran, olımdən gələni osirgəməyən iki qardaş arasındakı münasibətlər dünyaya nümunə kimi təqdim edilir.

Əlbəttə ki, bütün bunlar hər iki dövlətin güclənməsini, qüdrətlənməsini istəməyən naxələf qüvvələrə gözdağı verir. Sarsılmaz birliyə, yüksələn münasibətlərə xələf gətirmək üçün əl atdıqları bütün çirkən oyunlar, məkrli planlar isə hər zaman bumeranq effekti verir. Azərbaycan-Türkiyə strateji mütəfəqqiyyəti isə gündən-günə daha da möhkəmlənir.

Savaş meydanında da, fəlakət zonasında da yan-yanaya dayanaraq qardaşlar

Müstəqilliyimizin yenidən bərpasından sonra tarixi köklərə dayanan Azərbaycan-Türkiyə əlaqələri müasir inkişaf dövrünə keçid edib. Ulu Öndər Heydər Əliyevin Türkiyə prezidentləri ilə səmimi dostluq münasibətləri bu əlaqələrin inkişafına təkan verməklə yanaşı, yeni mərhələnin əsasını qoyub. Bünövrəsi Heydər Əliyev tərəfindən qoyulan iki qardaş ölkənin əlaqələri bu gün Prezident İlham Əliyevin fəaliyyəti sayəsində yüksələn xətlə tarixin ən möhtəşəm dövrünü yaşayır. Hər iki ölkənin lideri - İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasındakı sarsılmaz qardaşlıq münasibətləri bunun bariz təəcəssümüdür.

Bu bir həqiqətdir ki, məhz İlham Əliyevin prezidentliyi dövründə qardaş Türkiyə ilə əlaqələr inkişaf edərkən ən yüksək zirvəyə çatıb. Demək olar ki, bütün sahələrdə Türkiyə ilə əməkdaşlıq, ikitərəfli əlaqələr yüksəlmiş mərhələsindədir. Bu qardaşlığın, dostluğun, dəstəyin nümunəsinə 44 günlük Vətən müharibəsində və qardaş ölkədə baş verən zəlzələ zamanı şahidlik etdik.

İkinci Qarabağ müharibəsi başladığı gündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər dövlət rəsmiləri Azərbaycanın haqq savaşında yanında olduqları və sona qədər Azərbaycanı dəstəklədiklərini bəyan etdilər. Deyilənlərin əyani olaraq şahidi olduq. 44 gün ərzində hər bir türkiyəlinin Azərbaycanla ürəkliyinin bir döyün-düyünü, ərazi bütövlüyümü-

zün bərpası üçün çıxdığımız savaşda daim bizə dəstək olduqlarını müxtəlif şəkildə gördük. Müharibədən sonra da Türkiyə şirkətləri ərazilərimizin bərpa-yenidənqurma işlərində Azərbaycanın yanında oldular və bu gün də bu prosesə davam etməkdədir. Bütün bunlara ən yüksək qiyməti isə İlham Əliyev verir: "Mən bunu dəfələrlə demişəm. Türkiyədə də demişəm, Azərbaycanda da. Əziz qardaşım Prezident burada olanda demişəm ki, Türkiyə-Azərbaycan birliyi bölgə üçün sabitlik gətirir. Əgər toqquşmaların ilk saatlarında Türkiyədən bu dəqiq mesajlar gəlməyəydi, bəlkə də bu işlərə başlanırdıq. Türkiyənin bu mesajları hər kəsə "dur" dedi. Azərbaycan tək deyil. Türkiyə işin sonuna qədər Azərbaycanın yanındadır. Əlbəttə ki, bu gün Azərbaycan-Türkiyə birliyi artıq çox ciddi geosiyasi amilə çevrilibdir və bu, müsbət amildir. Bizim birliyi hər hansı bir ölkənin maraqlarına qarşı deyil. Biz, sadəcə olaraq, öz maraqlarımızı müdafiə edirik, öz yolumuzu davam etdiririk".

Onu da vurğulayaq ki, fevral ayında Türkiyədə baş verən təbii fəlakətə əlaqədar ilk dəstək və yardımın Azərbaycanın olması bir daha dünyaya qardaşlığın əyani göstəricisini təqdim etdi. "Türkiyə, tək ürək" adlı yardım kampaniyası çərçivəsində Azərbaycan xalqı və dövləti ölümləndirən osirgəmədi.

Mart ayında Türkiyəyə səfər edən İlham Əliyev qardaş Rəcəb Tayyib Ərdoğanla görüşündə Azərbaycanın bu çətin gündə dostu yardımını yüksək qiymətləndirdi. Rəcəb Tayyib Ərdoğan Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstək və həmrəyliyə görə İlham Əliyevə dərin minnətdarlığını bildirdi. Türkiyə Prezidenti həmçinin azərbaycanlı xilasedicilərin və hokimlərin zəlzələ bölgəsində öz fəaliyyətlərini böyük cəsarətlə və əzmlə davam etdirdiklərini, insanları xilas üçün fədakarlıqla çalışdıqlarını söylədi.

Türkiyədən uçaaraq Bakıya gələn "Akıncı"

İkinci Qarabağ müharibəsindəki zəfəri ilə Azərbaycan həm də adını ilk "smart müharibə" aparan ölkə kimi dünya hərbi tarixinə yazdı. Bu savaşda hərbi sənayesinin möhtəşəm layihələri ilə dünyanı heyretləndirməkdə davam edən Türkiyənin "BAYKAR Texnoloji" şirkətinin "Bayraktar TB2" pilotsuz uçuş aparatlarından istifadə edildi.

Məhz "Bayraktar TB2" pilotsuz uçuş aparatları vasitəsilə düşmənin komanda məşahidə məntəqələri, silah-sursat anbarları, hərəkətdə olan hərbi texnika və canlı qüvvəsi, ölkəmizin ərazisinə atılması hədəflənən "S 300" və digər raket kompleksləri məhv edildi. Əldə etdiyimiz şanlı Zəfərdə "Bayraktar" PUA-larının özəzsiz xidmətləri olub.

Zəfərdən sonra isə iki qardaş ölkənin iştirakı ilə 2022-ci il mayın 26-29-da Bakıda ilk dəfə keçirilən "TEKNOFEST-Azərbaycan" festivalında Türkiyə daha bir yeni PUA-nı "Akıncı"nı dünyaya nümayiş etdirdi.

Xüsusi olaraq vurğulanmalıdır ki, Türkiyənin Tərkirdağ əyalətinin Çorlu rayonundan səmaya qalxan Bayraktar "Akıncı" Gürcüstan üzərindən keçməklə təxminən 2 min km məsafəni uçuşla qət edib Azərbaycana gəldi.

"Akıncı" təyyarələri havada azı 24 saat fasiləsiz qala bilər. Təyyarə 12 min metrden çox yüksəklikdə uçur və bazadan 150 kilometr uzaqda, tam müstəqil rejimdə əməliyyatları həyata keçirir. Göyortasında 3 ədəd süni intellekt kompüterli olan "Akıncı" dronları eyni zamanda yerüstü kəşfiyyat aparır, sensorlar və yüksək həssaslığa malik kameralar vasitəsilə məlumatları toplayıb müstəqil rejimdə təhlil edir, komanda mərkəzinə ötürür.

İlham Əliyevə "Qızıl alma" və "Togg"un təqdimatı qardaşlığın parlaq təzahürüdür

Əlbəttə ki, Türkiyənin yeni-yeni pilotsuz uçuş aparatları və digər uğurları Azərbaycanı da sevindirir. Xüsusən də ölkənin ilk milli Silahlı İnsanzır Hava Aparatlarının (SİHA) istehsalçısı olan "Baykar" şirkə-

göstərir. Yerli istehsal olan tam elektrikli "Togg" avtomobilinin satışa çıxarılması və "T10X" modeli üçün ilk 24 saatda 22 min 150, indiyə kimi isə mobil tətbiq vasitəsilə 178 minə yaxın müştəri tərəfindən sifariş edilməsi bunu təsdiqləyən reallıqdır. 2022-ci ilin oktyabrın 29-da Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə "Togg" avtomobillərini istehsal edən zavodun açılışı olub və ilk avtomobil dövlət başçısı ilə xanımı Əminə Ərdoğanla təqdim edildi.

"Togg" elektromobilləri "Pamukkale", "Anadolu", "Gemlik", "Kula", "Oltu" və "Kapadokya" olmaqla altı rəngdə istehsal olunur. Avtomobil iki modifikasiyada - 200 və 400 at gücündə elektrik mühərriki ilə buraxılır. Ən güclü versiya 0-dan 100 kilometr-saat sürəti 4,8 saniyəyə yığa bilir. Elektromobilin maksimal gediş məsafəsi isə 500 kilometrə yaxındır. Avtomobillərin hazırlanması zamanı onların ətraf mühit üçün tam zərərsiz olmasına xüsusi diqqət yetirilib. "Togg" Türkiyənin 60 illik xəyalının reallaşması kimi qiymətləndirilən ilk yerli elektromobildir.

Aprelin 4-də isə Bakıda qardaşlığın bariz təəcəssümü kimi daha bir tarixi hadisə yaşandı. "Togg"un Türkiyədən sonra ikinci avtomobilinin Azərbaycana gətirilməsi və Prezident İlham Əliyevə təqdim edilməsi mərasimi keçirildi. Öncə dövlət başçısı Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankı qəbul etdi və səmimi söhbət zamanı İlham Əliyev qardaş Rəcəb Tayyib Ərdoğanla minnətdarlığını çatdırdı. Prezident bu tipli avtomobilin ikincisinin ölkəmizdə olmasına dostluq və qardaşlıq münasibətlərimizin təzahürü kimi dəyərləndirdi.

Qardaş ölkədə son illərdə həm müdafiə sənayesi, həm də mülki sənaye sahələrində yüksək texnoloji məhsulların istehsal olunduğunu deyən İlham Əliyev bunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqının zəkası, istedadı və əməyi nəticəsində ərsəyə gəldiyini vurğuladı.

Sonra dövlət başçısı "Togg" şirkətinin baş icraçı direktoru və idarə heyətinin üzvləri ilə görüşdü və Türkiyənin ilk yerli elektromobilinin açarları İlham Əliyevə təqdim edildi. Göstərilən xüsusi diqqətə görə qardaş Rəcəb Tayyib Ərdoğanla təşəkkürünü çatdıran Prezident İlham Əliyev elektromobilin istehsalını Türkiyə sənayesinin növbəti böyük uğuru kimi dəyərləndirdi.

Bütün bunlar Azərbaycan və Türkiyə qardaşlığının zirvəsi, mütəfəqqiyyət münasibətlərinin sarsılmazlığının yeni təzahürüdür. Məhz buna görə də İlham Əliyev Türkiyə ilə münasibətləri dünyada bərabəri olmayan, dostluq və qardaşlığın ən gözəl nümunəsi hesab edərkən bildirdi ki, Azərbaycan Türkiyə əlaqələrinin, mütəfəqqiyyətinin inkişafı və möhkəmlənməsində Rəcəb Tayyib Ərdoğanın xidmətləri özəzsizdir.

Bu gün Azərbaycan və Türkiyə iki qardaş ölkə və strateji mütəfəqqiyyət kimi regionda yeni tarixi reallıqlar yaradır, birgə qararlar qəbul edir, müştərk qlobal layihələri icra edir və bunların vasitəsilə Avraziya məkanında sülhə, təhlükəsizliyə, əməkdaşlığa davamlı töhfələr verir. Azərbaycan-Türkiyə birliyinə gücü bölgədə sülhə zəmanətdir. İki qardaş ölkə eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan etibarlı tərəfdaşlardır. Bütün bunlar isə əbədi və əzəli qardaşlığın nişanəsi, strateji ortaqlığın parlaq təzahürüdür.

Azərbaycan və Türkiyə arasındakı bağlılıq dünyə miqyasında bənzəri olmayan birlik, həmrəylik nümunəsidir.

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"

"Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 fevral tarixli 2667 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:
"Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 fevral tarixli 2667 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 75; 2009, № 1, maddə 17, № 9, maddə

734; 2014, № 2, maddə 112, № 6, maddə 644, № 11, maddə 1414; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2018, № 8, maddə 1677; 2020, № 3, maddə 260; 2022, № 5, maddə 531) 1-ci hissəsində "Kənd Təsərrüfatı" sözləri "ekologiya və təbii sərvətlər" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 aprel 2023-cü il

Malayziyanın XVI Ali Başçısı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibn əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha

Əlahəzrət!

Azərbaycan Respublikası ilə Malayziya arasında əlamətdar tarix - diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü münasibətilə Sizi səmimi-qəlbədən təbrik edir, dost xalqımıza ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Biz Azərbaycan ilə Malayziya arasında dostluq münasibətlərinə böyük əhəmiyyət veririk. Ötən otuzillik dövr ərzində dövlətlərarası əlaqələrimizin inkişaf dinamikası, qarşılıqlı maraqlı doğran əməkdaşlığımızın genişlənməsi bizi sevindirir. Ölkələrimizin beynəlxalq təsisatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığımızı vurğulamamı istərdim.

Bu gün ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün yaxşı imkanlar vardır. İnənəm ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə dostluq münasibətlərimizi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızı bundan sonra da dərinləşdirəcəyik.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Malayziya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 aprel 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

1993-cü il aprelin 5-də Malayziya ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cü ildönümünü münasibətilə Kraliça ilə birlikdə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.

Son 30 il ərzində Malayziya ilə Azərbaycan arasında geniş əməkdaşlıq sahələrində qarşılıqlı hörmət və maraqlı doğran məsələlərdə ortaq dəyərlər prinsipinə əsaslanan sıx səmimi münasibətlər mövcuddur.

Biz ürəkdən inanırıq ki, dövlətlərimiz arasında əməkdaşlıq gələcək illərdə genişlən-

rək ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli münasibətlərin yeni sahələrini əhatə edəcək.

Fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və rifah, həmçinin xalqlarımıza davamlı sülh, tərəqqi və firavanlıq arzulayıraq.

Hörmətlə,

Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibn əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain BILLAH,
Malayziyanın XVI Ali Başçısı

QHT-lər tərəfindən xidmətlərin göstərilməsi haqqında müqavilələrin qeydiyyatı asanlaşdırıldı

QHT-lər tərəfindən xidmətlərin göstərilməsi haqqında müqavilələrin qeydiyyatı asanlaşdırıldı. AZƏRTAC xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planının 4.5-ci bəndi ilə Dövlət Xidmətlərinin Elektron Rejistrinə daxil edilmiş xidmətlərin "ASAN xidmət" indeks qiymətləndirilməsinin nəticələrini əsasən dövlət xidmətlərinin təkmilləşdirilməsi mexanizminin yaradılması tapşırıb. Qərar dövlət xidmətlərinin göstərilməsi zamanı dövlət informasiya ehtiyatları və sistemlərinə olan sənədlərin (məlumatların) vətəndaşlardan tələb edilmədən həmin informasiya ehtiyatları və sistemlərdən əldə edilməsi, bununla da dövlət xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı müddəaları müəyyən edir.

Qərara əsasən, xarici donörnlər tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi və qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və

ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyatına alınması üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar orizəçidən tələb edilməyəcək. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadıqda hallarda onların təqdim edilməsi orizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunacaq və ya orizəçi tərəfindən təmin ediləcək.

Azərbaycanın və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri arasında telefon danışığı olub

Aprelin 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud arasında telefon danışığı olub.




Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, o cümlədən regional proseslər müzakirə edildi. Nazirlər müqəddəs Ramazan ayı münasibətilə təbriklərini və on xoş arzularını çatdıraraq, bu mübarək ayın bütün islam dünyasına sülh, birlik və əmin-amanlıq gətirməsini diləyiblər.

Ceyhun Bayramov Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar və digər sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnuniyyətlə qeyd edərək, münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və tomasların mühüm rol oynadığını bildirdi. Xüsusilə iki ölkə arasında beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı dəstəyin və həmrəyliyinin nümayiş etdirilməsi məmnunluqla xatırlanıb. Feysəl bin Fərhan Al Səudun ölkəmizə ötən ilki səfəri və cari ilin fevralında xarici işlər nazirlikləri arasında keçirilmiş məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.

Feysəl bin Fərhan Al Səud iki ölkə arasında dost münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd edib. Ali və yüksək səviyyəli tomasların, o cümlədən qarşılıqlı səfərlərin əhəmiyyətindən bəhs ediblərək, bu kimi tomasların münasibətlərin keyfiyyətə yeni mərhələyə qədəm qoymasına zəmin yaratdığı bildirilib.



Zərifə Əliyeva - 100

AKADEMİK
ZƏRİFƏ XANIM
ƏLİYEVƏYÜKSƏK
ƏQİDƏ

Dünyada ən qiymətli nemət sağlamlıqdır deyirlər!

Və bəzən biz bunu sağlamlığımızı itirdikdən sonra dərinəndə dərk edirik.

El-oba, xalq üçün gərəkliləri insanları da belədir! Onları itirdikdən sonra yerləri boş qalır, gözlərimiz daim axtarı-arayır...

Akademik Zərifə xanım Əliyeva xalqımızın qəlbində özünə yurd salmış gərəkliləri, fədakar, həm də təvəzökar insanlardandır.

Ömrünü-gününi təkə ailəsinə, övladlarına deyil, həm də insanların sağlamlığına həsr etmişdir. İnsanların gözüne nur, ürəklərə işıq bəxş edərdir...

Bir alim kimi daim arayıb-axtarmış, Azərbaycan üçün xarakterik sayılan göz xəstəliklərinin müalicəsi üçün uzun illər tədqiqatlar aparmış, üsul və vasitələr tapmışdır.

Zərifə xanım Əliyevanın həm də özünəməxsus həkim fəlsəfəsi, xəstələrə yanaşma metodu, prinsipləri olmuşdur.

Bütün bunları o, qələmə aldığı "Yüksək əqidə" kitabında həssaslıqla əks etdirmişdir.

Dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə bu il həm də akademik Zərifə xanım Əliyevanın yüz illik yubileyi qeyd olunacaqdır.

Şanlı yubileyi arafəsində akademik Zərifə xanım Əliyevanın "Yüksək əqidə" (həkimlik etikası, həkimin ürayininin və fikirlərinin paklığı) kitabından parçaları dərc edilir, onun əziz və unudulmaz xatirəsinə ehtiramla anırıq.

Burada ruhani doktrinalarla yanaşı, müasir fənlər (elm sahələri) - astronomiya, riyaziyyat, məntiq, fəlsəfə, təbabət elmləri öyrənilirdi. Bu işə Azərbaycanda təhsilin və xüsusilə elmin inkişafında çox böyük əhəmiyyət kəsb edirdi.

Bələ ki, artıq XII əsrdə Azərbaycanda əsl tibb məktəbi yarandı. Burada bütün Şərqi Şərqi məşhur olan həkim və əcazçı Ömər Osman oğlu çox fəal tibb kadrları hazırlayırdı. Ömər Osman oğlu və onun yetirmələri bitkilərin müalicəvi xüsusiyyətləri sahəsində də çox işlər görürdülər. Onlar çoxsaylı elmi işlərində müalicəvi otların tibbi təcrübədə işlənməsi haqqında geniş yazırdılar.

Ömər Osman oğlu dərin biliyə malik idi. O, Loğmanın elan etdiyi əxlaqi prinsipləri yaxşı bilirdi, onun sadıq tərəfdarı qalmaqla öz həyatını təhlükə altına atmaqdan qorxmıyaraq, öz tələbələrini öyrətdirdi ki, həkimlik fəaliyyəti insana məhəbbət üzərində qurulub. Onun həkimlərlə olan tələbi hətta dərin kök salmış adətlərin əksinə olaraq belə idi: "Öz qan düşməninə belə üz döndərmə. Onu müalicə edib sağalt".

Ömər Osman oğlunun gözəl ənənələrini davam etdirən qohumu, məşhur şair Xaqani belə yazırdı: "Əgər son istəyirənsə ürayin güzgü təmizliyində olsun, on amili: acağızlığı, riyakarlığı, paxıllığı, pis söz danışmağı, qəzəbi, loğçalığı, qanunları pozmağı, ikiüzlülüğü, düşmənciliyi və yalanı oradan at".

Azərbaycanın dahi şairi və müfəkkiri, öz dövrünün ən görkəmli, inkişaf etmiş, öncül insanlarından olan Nizami, təbabəti və həkim ixtisasını çox yüksək qiymətləndirirdi. O, özünün ölməz "Leyli və Məcnun" əsərində belə yazır: *İki elmin göbündə atır var Və bu ya zahid, ya da ki, həkimdir.*

Nizami yaradıcılığında Azərbaycan xalq təbabətində istifadə olunan bir sıra üsullara qiymət verilir. Eyni zamanda bu gün də əhəmiyyətini itirməyən qida gigiyenasına aid göstərişlərə də rast gəlirik.

XIII əsrin axırlarında Nəsimidən Əhməd Naxçıvani əfsanəvi təxəllüsü "Loğman" hesab edilən İbn-Sinanın yaradıcılığına izahatlar yazıb. Bu, Azərbaycanda progressiv həkim müalicə üsullarının və təbabətə nəzəri baxışların inkişafına ciddi tökən verib.

Çox az adama məlumdur ki, hələ XIV əsrdə Azərbaycanda "Dər-əş-Səfa" Universiteti Sağaltma evi kimi müvəffəqiyyətlə fəaliyyət göstərirdi. Burada 5-7 min tələbə təhsil alırdı. Universitetdə iki yüzə yaxın görkəmli azərbaycanlı alim və müəllimləri mühazirə oxuyurdular. Buraya böyük həvəslə İrandan və Hindistandan, Çindən və Suriyadan, Misirdən və Orta Asiyadan alimlər gəlirdilər. Azərbaycanın qədim paytaxtı xarici alimləri təkə öz zənginliyi və var-dövləti ilə deyil, eyni zamanda məhsuldar, səmərəli elmi işlər aparmaq imkanı ilə cəlb edirdi. "Dar-əş-Səfa" geniş elm, təhsil və tibbi şəbəkəyə malik idi. Eyni zamanda möhtəşəm rəsədxanaları özündə cəm etmişdi.

Əvvəlki qəzetin 29 mart və 4 aprel saylarında



Akademik Zərifə xanım Əliyeva

Yüksək əqidə

(Həkimlik etikası, həkimin ürayininin və fikirlərinin paklığı)

Onun kitabxanasının rəflərində 60 minə qədər çox qiymətli əlyazması qorunurdu.

XIX əsrin əvvəllərində bizim diyar - Azərbaycan tez-tez böyük hücumlara, talanlara, qarətlərə məruz qalırdı. 1813-cü ildə Azərbaycan şimal qonşusu olan Rusiyanın tərkibinə daxil oldu.

XIX əsrin görkəmli filosofu, müfəkkiri, dramaturqu M.F.Axundov yazır ki, rus dövlətinin himayəsinə keçdikdən sonra ardi-arası kesilməyən hücumlardan və talanlardan nəhayət rahatlıq əldə edə bildik.

Dünyanın progressiv mədəniyyətinə qoşulmaq Azərbaycan xalqının taleyində, onun mədəniyyətinin və xüsusilə çox vacib olan səhiyyə və tibb sahəsinin inkişafında mühüm tarixi rol oynadı.

Azərbaycan Rusiyanın tərkibinə daxil olmasından əvvəl əhəliyyəti tibbi yardımını, əsasən, müxtəlif şərq ölkə mədrəsələrində "təhsil" almış təbabətin əsasını təşkil edən insan anatomiyası və fiziologiyasından xəbəri olmayan, heç bir biliyə malik olmayan primitiv hazırlıq keçmiş təbiblər göstərirdi. Stasionar və ambulator tibbi müəssisələr yox idi. Hətta bir çox xəstəliklər haqqında təsəvvürü belə olmayan, lakin xəstə insanları soymaq bacarığına malik olan savadsız təbiblər də çatışmırdı. Tibbi yardım, əsasən, ara adamların, falçıların, cadugörələrin, ruhanilərin, yəni elmi təbabət ilə heç bir əlaqəsi olmayan insanların əlində idi.

Elə ona görə də tibb elmi inkişaf etdikcə bu cür "bilicilərə" qarşı Azərbaycanın qabaqcıl müfəkkirləri - M. F. Axundov, Həsən bəy Zərdabi, N. Nərimanov, C. Məmmədquluzadə və başqaları kəskin mübarizə aparırdılar. Çoxsaylı əsərlərində biz onların təbabət haqqında progressiv fikirlərinə, cəmiyyətdə həkimin rolunun və onun yerinin düzgün qiymətləndirilməsinə rast gəlirik.

Azərbaycanın müfəkkir xadimləri çıxışlarında, yazılarında ara "həkimlərin" in, "bilicilərin" in, mollaların müalicə işi ilə məşğul olmalarını açıqlayaraq, satirik gül-lüş atəşinə tutaraq, öz dövrlərində təbabətin elmi cəhətdən inkişafını, nailiyyətlərini ətraflı şərh edirdilər.

M. F. Axundov etika, siyasət, estetikə, təbiətşünaslıq və təbabətə həsr olunmuş ölməz əsərlər yaratmışdı. O dövrün insanların tələşə salan zamanlarının bir çox məsələlərinə, suallarına M. F. Axundov çox orijinal və progressiv cavablar vermişdi. O, xalqını yoxsulluqdan, ölümdən xilas etmək üçün çıxış yolları axtarırdı, öz xalqını sərbəst və xoşbəxt görmək istəyirdi.

Öz bədii əsərlərində zamanəsinin sosial problemlərini məharətlə açıqlayıb, təbabətdən başı çıxmayan ara həkimlərinin acı gülüşə tutaraq onları açıq-açıqlamağa işfə edirdi. Öz komediyalarından biri "Molla İbrahimxəlil kimyəgər" əsərində varlanmaq niyyəti ilə həkimliyə üz tutmuş "bilici"ni ciddi tənqid edərək, bu "həkim" in iç üzünü açmış, onun əsas "bilici"ni heyvan ifrazatından dərman düzəltmək, insanlardan qan almaq və s. bu kimi lazımsız, hətta xəstəyə ziyan olan işlərə məşğul olmağını sübut etmişdir.

M. F. Axundov "Hindistan şahzadəsi Kəmalüddövlənin fars şahzadəsi Cəlalüddövləyə üç məktubu və sonuncunun cavabı" adlı məşhur traktatının ikinci məktubunda müsəlman "alimlərinin" insan autopsiyasının əleyhinə çıxışlarına etiraz edərək yazır: "Təbabətdə anatomiyaya zəruridir, xəstənin düzgün müalicəsi ancaq ona əsaslanaraq aparılır və bəşəriyyət faydalı, səmərəli nəticəyə onun vasitəsilə nail olacaqdır. Məhz anatomiyanın hesabına hal-hazırda Avropada təbabət qədim təbabətə nisbətən çox dəyişilib, inkişaf etmişdir.

Müəyyən edilmişdir ki, daxili xəstəliklər, əsasən, sinirlərin hər hansı bir səbəbdən zədələnməsi nəticəsində baş verir. Bundan sonra tibb elmi sürətlə inkişaf etməyə başlamışdır.

M. F. Axundov tarixi hadisələri, insanların həyat və məişətini şərh edərkən ilk növbədə insanların sağlamlığına mənfi təsir göstərən adət-ənənələrə, mənəvi dəyərlərə qarşı çıxış etmişdir.

İnsanların mədəniyyətinin, əxلاقının ən yaxşı cəhətlərinin püxtələşməsinə ləyaqətli davamçı olan, çətin yollarda möhkəm, iri addımlarla irəliləyən Həsən bəy Zərdabi olmuşdur.

İlk azərbaycanlı təbiətşünas alim-Darvinist, Rusiyada ilk dəfə kənd təsərrüfatına həsr olunmuş "Əkinçi" qəzetinin redaktoru Həsən bəy Zərdabi Azərbaycan dilində "Gigiyena" kitabını yazmışdı. Müəllif dünyasını dəyişəndən sonra tələbələrini topladıqı vəsait hesabına bu kitab işıq üzü gördü. Kitabın Azərbaycanda elmi-gigiyenik nəzərlərinin yayılmasında böyük rol oynamışdır. Həsən bəy Zərdabi həkimlərə şəxsi gigiyenalarına və xəstələrinin gigiyenasına, onların məişətinə diqqət yetirməyi məsləhət görürdü. O, həkimə yarımcı, daxilən, qəlbən təmiz, ləyaqətli insan olmağı tövsiyə edirdi.

Həsən bəy Zərdabi öz qəzetində yazırdı: "Əkinçi" elə həkimdir ki, o, acı dərmanları - məsləhətləri ilə bizim geri qalmağımızı, avamlığımızı qara buludlar kimi başımızın üstündən qovmaq istəyir. O bizi yeni biliklər qazanmaq üçün ruhlandırır, təbliğat aparır. O bizi əsrlik-qəflət yuxusundan ayıltmaq, müalicə etmək istəyir. O, gələcək nəsli bizim ictimaiyyətimizin orqanizmində olan xəstəlikdən xilas etmək istəyir.

Həsən bəy Zərdabi qəzet səhifələrindən "bilicilər", "təbib-

lər" mollalarla amansız mübarizə aparır, onları "ev arası sağaldanlar", "əldəqayırma sağaldıcılar" adlandırır.

Həsən bəy Zərdabi şəhərin abadlaşdırılmasını, şəhərə içməli su çökməsini, kanalizasiya tikilməsini istəməyən, məbləğ ayırmayan "şəhər sahibkarları" ilə mübarizədə çox fəal və qəti mövqə tutmuşdu. "Kaspi" qəzetinin 1 mart 1900-cü ildə "Fəhlə uşaqları üçün məktəb" adlı dərc etdiyi məqaləsində o, şəhərlərdə sənayenin inkişafını və fəhlələrin vəziyyətini təsvir və şərh edərək yazırdı ki, son 30 ildə şəhərlərimizin əhəlisinin iki dəfə artmasına baxmayaraq, şəhərlərimiz anti-gigiyenik vəziyyətinə görə insanlar üçün qəbir kimidir.

Dövlət məmurlarının narazılıqlarına, hədə-qorxularına baxmayaraq, Bakı şəhər dumasının nümayəndəsi kimi şəhərdə sanitariya vəziyyətini yaxşılaşdırmaq, Bakı su kəmərinin çökməsi, insan orqanizminin qayğısına qəlan normal səhiyyə idarələrinin təşkil edilməsi haqqında çox acı, kəskin, ürəkyanırdıcı çıxışlar edirdi.

Zaqafqaziya administrasiyasının yaranması ilə əlaqədar olaraq, şəhər xəstəxanaları və ambulatoriyalar fəaliyyət göstərməyə başladılar. İlk dəfə Azərbaycana rus həkimləri göldülər. Onlar tibbi-sanitar xidmətlərin təşkil edilməsində, progressiv fikirlərin həyata keçirilməsində çox mühüm işlər gördülər.

Şəhər, kənd xəstəxanasında və sanitariya müəssisələrində çalışan progressiv əhvali-ruhiyyəli bir sıra həkimlər (Ş.N.Bernşteyn, M.V.Vasilevski, Y.A.Gindes, V.N.Bequn, N.B.Rozanov, S.I.Slovovski, I.A.Şerifov və s.) tibbi yardımın ağır vəziyyətini, zəhmətkeş əhəlinin əzab-ziyyətinə görə, qorxmadan mövcud tibbi xidmətin dəyişdirilməsi, yaxşılaşdırılması, səhiyyə idarələrinin sayının çoxaldılması və s. haqqında çıxışlar edirdilər. Onlar fərdşerizmin geniş yayılmasının əleyhinə çıxaraq, pulsuz stasionar tibbi yardımın təşkil olunması tələbini irəli sürürdülər.

O dövrün müfəkkir həkimləri xalqın sağlamlığı keşiyində durmağa, onlara daha yaxın olmağa can atırdılar. Düzdür, onun üçün onların imkanları o qədər də geniş deyildi, lakin onların ilk cəhdləri belə idi. Bunu yerli hökumət vasitəsilə də həyata keçirmək olardı, çünki onların strukturunda əsasən kənd əhəlisinə həkim-sanitar işi, ilk tibbi yardım göstərmək üçün məşğul olan təşkilat var idi.

Yerli təbabət "Quberniya və qəza yerli idarələri haqqında polojeniya"nın verilməsi ilə meydana çıxdı. Bütün kapitalist ölkələrindən fərqli olaraq Rusiya öz yerli idarələri vasitəsilə əhəlinin sağlamlığı məsələsinə bir qədər diqqət yetirirdi.

Məşhur rus cərrahı N.İ.Piroqov yerli təbabətin çərçivə məhdudluğunu başa düşərək yenə də həkimlərin müəyyən dərəcədə əhəlinin sanitariya mədəniyyətinin qaldırılmasında müəyyən rol oynadığını görürdü.

Düzdür, yerli rəhbərlik dövlətli sinfin mənafeğini qoruyurdu, lakin eyni zamanda müəyyən dərəcədə, həkimlər də daxil olmaqla, ziyalılarının ictimai fəaliyyətə cəlb olunmasına, xalq xidmət etməsinə imkan yaradırdı.

(Ardı var)



Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Ali Məhkəmənin sədri İnam Kərimovu kollektivə təqdim edib

Aprel 5-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Ali Məhkəmənin sədri İnam Kərimovu kollektivə təqdim edib.

AZƏRTAC xəbər verir ki, Samir Nuriyev təqdimat mərasimində çıxış edərək müstəqil Azərbaycanın müasir məhkəmə sisteminin inkişafının ilk növbədə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi. Diqqətə çatdırıb ki, Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə hakimiyyətinin hakimiyyət bölünməsinə əsas prinsipi və şərtlərini müəyyən edib.

Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, Prezident İlham Əliyev hüquqi dövlət quruculuğu prosesini



uğurla davam etdirərək məhkəmə-hüquq sistemində islahatları daha da dərinləşdirib. Qanunvericilik bazası təkmilləşdirilib, yeni regional məhkəmələr, o cümlədən kommersiya məhkəmələri və inzibati məhkəmələr təsis edilmiş, hakimlərin sayı artırılıb, onların sosial müdafiəsi gücləndirilib, məhkəmələrin maddi-texniki bazası müasirləşdirilib, bütün bu kompleks tədbirlər məhkəmələrin müstəqilliyini daha da möhkəmləndirib.

Samir Nuriyev Ali Məhkəmənin ədalət mühakiməsi institutlarının inkişaf etdirilməsi sahəsində fəaliyyətini bundan sonra daha da gücləndirəcəyinə, hüquq və əzadlıqlarının etibarlı müdafiəsi üçün bütün zəruri tədbirləri həyata keçirəcəyinə və hüququn aliliyinin təmin edilməsi istiqamətində öz səylərini ösürməyəəcəyinə inandığını bildirdi, bu işdə yeni təyinatlı sədrə və kollektivə uğurlar arzulayıb.

YAP "Heydər Əliyev İli" çərçivəsində jurnalistlər arasında fərdi yazı müsabiqəsi elan edib

Yeni Azərbaycan Partiyası (YAP) "Heydər Əliyev İli" çərçivəsində jurnalistlər arasında "Heydər Əliyev və yeni Azərbaycan" mövzusunda fərdi yazı müsabiqəsi elan edib.

Partiyanın Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi Ümummilli Lider Heydər Əliyevin həyat yolunun, xalqımız qarşısında müstəsna xidmətlərinin, zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının hərtərəfli tədqiq olunaraq geniş ictimaiyyətə çatdırılması və yeni nəslə aşılması, jurnalistlərin yaradıcılıq fəaliyyətinin stimullaşdırılmasıdır.

Müsabiqəyə təqdim olunacaq yazılar "Tənəzzülün intibaha: SSRİ dönməndə Azərbaycanın yüksəlişi", "Qurtuluşdan tərəqqiyə: müstəqillik dövründə Heydər Əliyevin yeni və müasir dövlət quruculuğu", "Tərəqqidən Zəfərə: Heydər Əliyev ideyaları ilə yeni zirvələrə doğru" nominasiyalardan biri üzrə hazırlanmalıdır.

Müsabiqədə ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz çalışan şəxslər iştirak edə bilərlər.

Təqdim olunan yazının mövzusu təklif olunmuş nominasiyalardan birinə uyğun olmalıdır. Müsabiqə iştirakçısı yalnız bir nominasiya üzrə yazı təqdim edə bilər. Müsabiqə iştirakçılarının yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır.

Yazı mətbuat orqanında dərc olunduğu təqdirdə nəşrin bir nüsxəsi, internet media resursunda

dərc olunduğu halda işə müvafiq keçid-link təqdim edilməlidir. Yazının elektron variantı (Times New Roman (12) şriftində - CD diskdə) - bir nüsxə və yazının A4 formatında çap olunmuş variantı (müəllifin imzası göstərməməlidir) - dörd nüsxə olmalıdır. Yazılarda həcmi A3 formatında bir səhifə (9-11 min işarə) olmalıdır.

Tələb olunan sənədlər şəxsiyyət vəsiqəsinin və jurnalist vəsiqəsinin surətləri, həmçinin şəxsi bank rekvizitləridir (hesabın aktiv olması təsdiqlənməlidir).

Mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma, yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi, jurnalist obyektivliyi və məsuliyyəti, dövlətçilik maraqlarının müdafiəsi müsabiqənin qiymətləndirmə meyarlarıdır.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması hər bir nominasiya üzrə I, II və III yerlər olmaqla üç iştirakçı mükafatlandırılacaq. I yerə 700 manat, II yerə 500 manat və III yerə 300 manat olmaqla pul mükafatları təqdim ediləcək.

Müsabiqədə iştirak etmək üçün yazıların qəbulu 2023-cü il iyunun 1-i saat 18:00-dək davam edəcək.

Tələb olunan sənədlər Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına (Bakı şəhəri, S.Senyuşkin küçəsi 26) təqdim edilməlidir.

Əlavə məlumat üçün aşağıdakı əlaqə vasitələrindən istifadə oluna bilər.

Telefon: (012) 490 80 33 / 077 440 02 00, e-mail: yapmetbuat@mail.ru.

YAP-ın "Heydər Əliyev İli" çərçivəsində silsilə tədbirləri davam edir

"Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən tədbirlər planına uyğun olaraq silsilə tədbirlər həyata keçirilib.

Tədbirlər planı çərçivəsində aprelin 5-də partiyanın Zaqatala və Füzuli rayon təşkilatları tərəfindən tədbirlər keçirilib.

Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Keçirilən tədbirlərdə - Zaqatala rayonunda YAP Zaqatala Rayon Təşkilatının sədri Həbib Qurbanov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədov, YAP İdarə Heyətinin üzvü Bayram Aslanov, Milli Məclisin deputatı Kamilo Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayilov, Füzuli rayonunda YAP Füzuli Rayon Təşkilatının sədri Almaz Həşimova, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Ali Ahiyev, YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatları Vüqar Bayramov, Aqil Abbas və başqaları çıxış ediblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən və əbədiyaşar ideyalarından, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev



vin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs edilib. Tədbirlərdə YAP sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri və partiya fəallarına fəxri fərmanlar təqdim edilib.

Aprelin 5-də partiyanın Səbail Rayon Təşkilatında Veteranlar Şurasının üzvləri ilə gənclərin görüşü keçirilib. Görüşdə YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev, YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə, kinorejissor, ssenarist, Xalq artisti Vaqif

Mustafayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov çıxış ediblər. Sonda gənclərin çoxsaylı sualları cavablandırılıb.

Bundan başqa, tədbirlər planına uyğun olaraq aprelin 5-də YAP Oğuz Rayon Təşkilatı tərəfindən gənc partiya fəalları iştirakı ilə Şəki Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib.

"Azərbaycan"

Azərbaycanla Filippin arasında mədəniyyət sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Filippin Respublikasına səfər edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində aprelin 3-də nazir müavini Elnur Məmmədov Filippin xarici işlər katibi (naziri) Enrike Manalo ilə görüşündə ikitərəfli əlaqələrin hazırkı durumu və inkişaf perspektivlərindən söhbət açılıb, bu istiqamətdə əməli nəticələrin əldə edilməsi üçün birgə səylərin vacibliyi vurğulanıb.

Aprelin 4-də Azərbaycan Xarici İşlər Nazirliyi ilə Filippin Xarici İşlər Nazirliyi arasında ilk dəfə olaraq siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrdə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Filippin tərəfindən isə xarici işlər nazirinin müavini xanım Tereza Lazaro rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə iqtisadi, turizm, energetika, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələrində qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. E.Məmmədov qarşı tərəfə Azərbaycan-Ermənistan münasibətlərinin normalaşdırılması prosesi, həmçinin işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa və quruculuq işləri barədə geniş məlumat verib. Eyni zamanda Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb. Regional və beynəlxalq təşkilatlar fəaliyyətində Qoşulmama Hərəkatı - Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN), İqtisadi Əməkdaşlıq Təşkilatı-ASEAN formatlarında əməkdaşlığın perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

Məsləhətləşmələrin sonunda iki ölkə arasında ilk dövlətlərə rəsəndən - "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Filippinin Respublikasının Mədəniyyət və İncəsənət üzrə Milli Komissiyası arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanma mərasimi keçirilib. Həmçinin Manilaya səfəri zamanı E.Məmmədov "Manila Times" İnformasiya Agentliyinə müsahibə verib. Müsahibədə iki ölkə arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, bu əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində mövcud gölçək perspektivlər haqqında suallar cavablandırılıb. Eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normalaşdırılması prosesi, həmçinin işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib.

Fatih BİROL: "Böhran dövründə Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verib"

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Beynəlxalq Enerji Agentliyinin (İAE) icraçı direktoru Fatih Bırol ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin Parisdəki mənzil-qərargahında keçirilmiş görüşdə bugünkü təlatümlü dünyada enerji səmərəliliyinin əhəmiyyətindən, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən söz açılıb.

Səfir Leyla Abdullayeva Azərbaycanın enerji mənbələri, xüsusilə də Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması ilə bağlı sərəncamı, neft-qaz sahəsinin genişləndirilməsi istiqamətində görülən işlər, həmçinin "yaşıl enerji" sahəsində layihələrin inkişafına yönəlməmiş yeni enerji strategiyası, ölkəmizin enerji siyasəti haqqında ətraflı məlumat verib. Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrinə toxunan diplomatik ölkəmizin NATO çərçivəsində fəaliyyətindən, Qoşulmama Hərəkatına sədrliyindən danışdı. İAE-nin icraçı direktoru Fatih Bırol rəhbərlik etdiyi təşkilat və onun məqsədləri barədə məlumat verib.

O, Azərbaycanın zəngin enerji resurslarına malik ölkə olduğunu bildirərək, enerji böhranı dövründə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyini qeyd edib, ölkəmizin çətin vəziyyətdə olan dövlətlərə yardım göstərdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, İAE Dünya Enerji Proqnozları (WEO), Enerji Texnologiyaları Perspektivlərinə dair illik hesabatları, eləcə də neft, təbii qaz, kömür, sən illərdə işə buraxılan enerji və enerji səmərəliliyinə dair ortamüddətli perspektivlərə dair hesabatları ilə dünyada tanınır.

Milli Məclisdə UNESCO üzrə milli komissiyaların baş katibləri ilə görüş keçirilib

Aprelin 5-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlararası əlaqələr komitəsinin sədri Səməd Seyidov və komitənin sədr müavini Sevinc Fətəliyeva ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının təşkilatçılığı ilə keçirilən təlim proqramında iştirak edən UNESCO üzrə milli komissiyaların baş katibləri ilə görüşüblər.



Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə verilən məlumata görə, Səməd Seyidov qonaqları Milli Məclisdə salamlamaqdan məmnunluğunu ifadə edərək, onların qatıldığı təlim proqramının əhəmiyyətli olduğunu, burada əldə etdikləri təcrübənin gələcək fəaliyyətlərində faydalı olacağını söyləyib.

Sonra komitə sədri Azərbaycan parlamentinin tərkibi, strukturu və fəaliyyəti barədə ətraflı məlumat verib. Milli Məclisin komitə və komissiyalarının istiqamətləri, qanun yaradıcılığı sahəsində gördükləri işlərdən danışdı. O, parlamentdə müxtəlif partiyaların nümayəndələrinin təmsil olunduğunu, iqtidar partiyası ilə yanaşı, müxalifət partiyalarından olan və bitərəf deputatların da Milli Məclisin və onun komitələrinin rəhbərliyində təmsil olunduğunu qeyd edib. Səməd Seyidov bununla yanaşı, parlamentdə gender bərabərliyinin təmin edildiyini, Milli Məclisdə çox sayda qadın deputatların olduğunu diqqətə çatdırıb. O, parlamentin spikeri və digər rəhbər vəzifələrin qadınlara həvalə olunduğunu bildirdi.

Diqqətə çatdırılıb ki, parlament beynəlxalq əməkdaşlığın inkişafına böyük önəm verir. Milli Məclisdə dünyanın müxtəlif ölkələri ilə parlamentlararası əlaqələr üzrə işçi qrupları mövcuddur. Bununla yanaşı, deputatlarımız bir sıra mötəbər beynəlxalq qurumlarda səmərəli fəaliyyət göstərir, Azərbaycanın mövqeyini geniş ictimaiyyətə çatdırırlar.

"Azərbaycan"

Birləşmiş Krallıq Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir

Aprelin 5-də ölkəmizdə səfərdə olan Böyük Britaniya İcmlar Palatasının Azərbaycanla parlamentlararası dostluq qrupunun rəhbəri Bob Bləkmən başçılıq etdiyi nümayəndə heyəti ilə Milli Məclisin Böyük Britaniya ilə parlamentlararası əlaqələr üzrə işçi qrupunun üzvlərini görüşüb.



Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə verilən məlumata görə, qonaqları salamlayan Azərbaycan-Böyük Britaniya parlamentlararası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov görüşdən məmnunluğunu ifadə edərək Böyük Britaniya Parlamentinin nümayəndə heyətinin üzvlərinə Milli Məclisin Sədri Sahibə Qafarovanın salamlarını çatdırıb. O, ölkəmizdə aparılan bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib.

Soltan Məmmədov bildirdi ki, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri və ekologiya fəalları Xankəndi Şuşa-Laçın yolunda 100 gündən artıqdır ki, etiraz aksiyası keçirirlər. Laçın yolundakı etiraz aksiyasının məqsədi tala edilmiş təbii sərvətlərimizin qanunsuz daşınmasının qarşısını alınmasıdır. Humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolunda aksiyacılar tərəfindən mülki təyinatlı nəqliyyat vasitələrinin hərəkətinə heç bir maneə törədilmir, mülki şəxslər və mülki yüklər yolda maneəsiz şəkildə hərəkət edirlər.

Böyük Britaniya Parlamentinin İcmlar Palatasının üzvü və Azərbaycanla parlamentlararası dostluq qrupunun rəhbəri Bob Bləkmən ölkəmiz

Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib. O, ölkəmizin Cənubi Qafqazda sülhün və əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirdi, bu istiqamətdə dəstək verməyə hazır olduğunu deyib.

Azərbaycan-Böyük Britaniya parlamentlararası əlaqələr üzrə işçi qrupunun üzvləri Nigar Arpadarai, Tural Gəncəliyev, Razi Nurullayev, Tahir Mirkişili, Məhərrəm Abbaszadə, Kamal Cəfərov, Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov ölkəmiz arasında iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafı, o cümlədən müxtəlif platformalarda əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Görüşdə Böyük Britaniya Parlamentinin İcmlar Palatasının üzvü Devid Duquid, London şəhərinin Harrou rayon bələdiyyəsinin üzvü Nikola Bləkmən və digər rəsmi şəxslər iştirak ediblər.

"Azərbaycan"

Milli Məclisin Aparatında hüquqşünas ixtisası üzrə keçiriləcək müsabiqənin tarixi açıqlanıb

Məlum olduğu kimi, 2023-cü il fevralın 4-də Azərbaycan Respublikası Milli Məclisinin Aparatında hüquqşünas ixtisası üzrə vakant dövlət qulluğu vəzifələrinə qəbul ilə əlaqədar müsabiqə elan edilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a verilən məlumata görə, müsabiqənin yazılı imtahan mərhələsi cari il aprelin 29-da Milli Məclisin inzibati binasında keçiriləcək. İmtahana yalnız hüquqşünas

ixtisası üzrə ali təhsilə malik olan və sənədlərini bu il martın 3-dək müvafiq qaydada təqdim etmiş vətəndaşlar şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar. İmtahan verəcək şəxslər aprelin 29-da saat 10:00-dan gec olmayaraq Milli Məclisin inzibati binasına gəlməlidirlər.

İmtahan zamanı mobil telefondan və digər elektron cihazlardan istifadə etmək qadağandır. Namizədlərə özəri ilə telefon və digər elektron cihazları götürmək tövsiyə olunmur.

Azərbaycan rəsmi Tehrandan törətdiyi terrora görə cavab gözləyir

İran bütün arsenalını Azərbaycan əleyhinə işə salıb

Bütün hallarda molla rejimi riyakar məqsədlərinə çatmayacaq

Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktının ardınca molla rejiminin radikal mövqeyinə qarşı kəskin münasibətlə seçilən Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd rəsmi Tehrandan ölkəmizin əleyhinə apardığı çirkin kampaniyasının məntiqi davamıdır.



Hər zaman anti-Azərbaycan mövqeyi ilə seçilən İran bu cinayət əməlləri ilə terrorçu mahiyyətini bir daha ortaya qoydu. Bunun səbəblərindən biri də bəzi dövlətlər kimi, İranın da Azərbaycanın Qafqazdakı lider mövqeyinə və dünyada artan nüfuzunu həzm edə bilməməsidir. Həmçinin ötən müddətdə daim işğalçı Hayastanı dəstəkləyən İranın ölkəmizə qarşı hətta dövlət səviyyəsində belə terror aktları təşkil etməsi gözlənilən idi.

İran Vətən müharibəsindən sonra məkrli münasibətini açıq müstəviyə keçirib

Milli Məclisin deputatı Fəzail Ağamalı qəzetimizə bildirdi ki, İranın Azərbaycana qarşı rəsmi elan edilmiş total müharibəsi açıq və sistemli xarakter alıb: "Vaxtilə ölkəmizə qarşı qapalı düşmənçilik münasibətini ortaya qoyan İran 44 günlük Vətən müharibəsindən sonra bu məkrli münasibətini açıq müstəviyə keçirib. İkinci Qarabağ savaşında qazandığımız şanlı zəfərimizi və güclənən dövlətçiliyimizi həzm edə bilməyən molla rejimi bütün arsenalını artıq işə salıb. İran vaxtilə Azərbaycanda yaratmış oldu-

F. Ağamalı sözünə görə, bu terror aktları Azərbaycan xalqını və dövlətini çökündürmür, cəmiyyətimizdə xof və qorxu yaratmır. Çünki bu xalq 20 Yanvar kimi qanlı qətləmlərdən keçib, sovet ordusunun təcavüzünə qəddər silahlanmış quldur dəstələri ilə ölümlü mübarizə aparıb. Küçələrdə xof tökülüb, şəhidlər verib, ancaq heç kim xalqımızın iradəsini qırmağa müvəffəq olmayıb: "Biz azadlıq sevən bir xalq kimi bu gün də dövlətimizin yanında'yıq. Müdrik və müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin müvafiq qurumları Azərbaycan xalqının iradəsinə sükənərək molla rejiminin məkrli planlarını alt-üst edəcək və İran heç bir halda riyakar məqsədlərinə çatmayacaq".

Rəsmi Tehran təhdid dilində danışmağa son qoymalıdır

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yaranmış istənilən çətin vəziyyətdə İranın riyakar addımları ilə üzəlişib. Ermənistan da daim dəstək nümayiş etdirən cənub qonşumuzun



ğu agentura şəbəkəsinə fəaliyyət göstərmək əmrini verib. Eyni zamanda sosial şəbəkələrdə, mətbuatda dövlətçiliyimizə qarşı təhdidlər səsləndirib, ölkə Prezidentinə, dövlət qurumlarımıza, bu ölkənin casus şəbəkəsinə işə edən, onları üzə çıxarıb zərərsizləşdirən Dövlət Təhlükəsizlik Xidməti və onun rəhbərinə qarşı böhantlar yayırdır".

Deputatın sözlərinə görə, molla rejimi öz aləmində bu üsulla xalqımızın dövlətimizə olan inamını sarsıdacağı düşünür. Digər tərəfdən isə, özünün yüksək səviyyəli məmurları və zabıtları tərəfindən Azərbaycana guya, hədə-qorxu gəlir, Arazboyu istiqamətdə təlimlər keçirir. Paralel olaraq, Hayastanı himayə edir, hərəyə hərəyə yardım göstərərək onların tərbiyələrini situmullaşdırır, eləcə də Fransa ilə əlbir olub ölkəmizə qarşı məkrli planlarını reallaşdırır.

Fəzail Ağamalı bildirdi ki, bütün bunlarla kifayətlənməyən molla rejimi bu ölkənin planlarını işə və tənqid edən deputatlara, ayrı-ayrı şəxslərə qarşı da terror aktları həyata keçirir: "Rəsmi Tehran ön çirkin cinayətlərə müəllif imzasını atır. Tehrandakı səfirliyimiz gündüz vaxtı gülləbaran edilir. Daha acınacaqlısı isə odur ki, İran hökuməti cinayət törədən şəxsə gülməli bəhanələrlə haqq qazandırmaya çalışır. Bu yaxınlarda deputat Fazil Mustafaya qarşı törədilən terror aktı da İranın düşmənçilik münasibətinin ciddi göstəricilərindən biridir". Deputatın fikrinə, Fazil Mustafaya İran əleyhinə olan kəskin yazıları, sət münasibətlə fərqlənən siyasətçilərdəndir. Rəsmi Tehrandan belə çirkin cinayət əməli törətməkdə məqsədi deputatı susdurmaq, onun həyatına qəsd etməklə ölkədə sabitliyi pozmaq, xalqın dövlətə qarşı inamına zərbə vurmaq, eyni zamanda İranın fəaliyyətini işə edən hər kəsin gözünü qorxutmaqdır. Bu, İranın rəsmi dairələrinin əsl terrorçu və anti-bəşəri mahiyyətini nümayiş etdirir.

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"

Vətəndaş cəmiyyəti nümayəndələri və ictimai fəallar ekoloji cinayətə və qanunsuz istismara etirazlarını davam etdirirlər

Həkimlərimiz missiyalarını Xankəndidə də davam etdirdilər

Azərbaycan regionda davamlı sülhün əldə olunması, Hayastanla münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl və mühüm addımlar atır. Eyni zamanda postmünaqişə dövründə ölkəmiz tərəfindən erməni sakinlərinin cəmiyyətimizə reintegrasiyası ilə bağlı ardıcıl və effektiv fəaliyyət göstərilir.

Sözügedən məsələ ilə bağlı hər zaman beynəlxalq tribunalardan fikirlərini bəyan edən Prezident İlham Əliyev hələ 44 günlük müharibənin gedişi ərzində Yaponiyanın "Nikkie" qəzetinə müsahibəsi zamanı vurğulamışdı ki, Qarabağdakı ermənilər tam əmin ola bilərlər ki, Azərbaycan vətəndaşları olaraq onların təhlükəsizliyi təmin ediləcək. Onlar ləyaqətlə yaşayacaqlar, sülh şəraitində yaşayacaqlar və ölkəmizdəki istənilən başqa insanlar üçün etdiyimiz kimi, biz onlar üçün də bütün sosial və iqtisadi imtiyazları təmin edəcəyik.

Aprelin 4-də azərbaycanlı həkimlərin Xankəndi-Laçın yolunda Qarabağda yaşayan erməni sakinlərə tibbi yardım göstərmələri, həyatlarını xilas etmələri isə dövlət başçısının səsəndirdiyi bu fikirlərin əməli ifadəsinə sadə bir nümunədir.

Erməni xəstələrinin həyatı xilas edildi

Xatırladaq ki, aprelin 4-də Xankəndi-Laçın yolunda Qarabağda yaşayan erməni sakinlərinin halı pisləşib, azərbaycanlı həkimlər onlara tibbi yardım göstərərək, daha sonra Xankəndi xəstəxanasına çatdırıblar.

Laçın-Xankəndi yolunda halı pisləşən Qarabağda yaşayan ermənilərə tibbi yardım göstərən Şuşa modul tipli xəstəxanasının həkimləri Vilad Əliyev hadisə ilə bağlı bunları deyib: "Gecə məlumat verildi ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissədən keçən ərazidə erməni sakinlərinin vətəndaşların halı pisləşib, özlərini yaxşı hiss etmirlər. Dərhal iki təcili tibbi yardım avtomobili ilə hadisə yerinə yaxınlaşdıq. Təzyiq qalxması və istirakası olan erməni vətəndaşlarından üçünün vəziyyəti nisbətən ağır idi".

Həkim bildirib ki, erməni sakinləri vətəndaşlara yerində ilk tibbi yardım göstərilib, daha sonra Xankəndidəki xəstəxanaya sağlamlıqla köçürüldü. Xankəndiyə daxil olanda sevinc hissi keçirdiklərini deyən azərbaycanlı həkim qeyd edib ki, onları postda saxla-



yanda Azərbaycan dilində danışdı: "Erməni xəstələrinin həyatını xilas etdik. Xəstəxanaya təhvil verdikdən sonra geri - Şuşaya qayıtdıq".

Mətbuatda yer alan məlumatlara əsasən, sözügedən tarixdə haylar bu hadisə fonunda tərbiyəyə cəhd ediblər. Belə ki, onlar düşünür ki, azərbaycanlı ekofəallar məşinlərdəki mülki şəxslərə hədə-qorxu gələcək və onlar da bunu çəkiş dünyaya göstərəcəklər. Amma bu tərbiyə ilə iflasa uğrayıb. Əvəzində erməni xəstələri Xankəndiyə çatdıran Azərbaycanın təcili yardım avtomobilləri ilə bağlı görüntülər dünyaya ölkəmizin humanizminin əks-sədasını yayıb.

Dövlətimiz erməni sakinlərinin reintegrasiyasında qərarlıdır

Vurğulandıqı kimi, Azərbaycanda yaşayan erməni sakinlərinin cəmiyyətimizə reintegrasiya prosesi ilə bağlı rəsmi Bakı əməli fəaliyyət göstərir, bu məsələdə qərarlı olduğunu göstərir.

Cari il martın 1-də Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərarında Qarabağda yaşayan erməni sakinlərinin təmsilçiləri ilə birinci görüş baş tutub. Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin Azərbaycan Respublikasına reintegrasiyasına dair ilk müzakirələr aparılıb.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə reintegrasiya ilə bağlı təməllərini davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün Bakı şəhərində ikinci görüşə dəvət edib.

Laçın yolu humanitar məqsədlər üçün istifadəyə açıqdır

Lakin Azərbaycanın bölgədə barışığa nail olunması istiqamətində atdığı praktiki addımların fonunda Hayastanın sülhü pozucu davranışları nümayiş etdirdiyini görürük. Rəsmi İrəvan davamlı şəkildə ölkəmizə qarşı hərbi-siyasi tərbiyələri törədir, 10 noyabr üçtərəfli Bəyənətini ilə üzərinə götürdüyü öhdəliklərindən boyun qaçırır, eləcə də silahlı qüvvələrinin tör-töküntülərini Azərbaycanı çıxarmır. Bu da reallıqdır ki, Avropa İttifaqının məramı sülh olmayan missiyasının sərhədlərimizə yerləşdirilməsindən sonra Hayastan Azərbaycana qarşı tərbiyələrini daha da intensivləşdirib. Belə ki, son dövrlər dövlət sərhədi boyu və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Hayastan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri tərəfindən atəşkəs müqaviməti şəkildə pozulur.

Ötən il dekabrın 12-dən azərbaycanlı ekofəallar Laçın-Xankəndi yolunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi zonasında separatçıların sərəvtörlərini qeyri-qanuni istismar etməsi və talamasına görə dinc etiraz aksiyası keçirirlər. Hayastan isə vətəndaş cəmiyyətimizin dinc ekokəsiyasını Laçın yolunun guya bağlanması kimi beynəlxalq aləmə sirtməyə çalışır. Amma beynəlxalq ictimaiyyət nümayəndələrinin də yerində müşahidə etdikləri kimi, bu aksiyada istifadəyə tam açıq olub. Hər gün xeyli sayda mülki məşin bu yoldan Xankəndi, yaxud əks istiqamətə maneəsiz hərəkət edir.

Aksiya ərzində Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq

Laçın-Xankəndi avtomobil yolunun ekoloji aksiyasının keçirildiyi ərazisindən hərəkətin sərbəstliyi müqəmmadi olaraq təmin edilir. Sülhməramlılara məxsus üç yük avtomobilinin Xankəndidən Laçın istiqamətinə, iki yük avtomobilinin isə Laçından Xankəndiyə sərbəst hərəkəti təmin edilir. Gün ərzində indiyədək aksiya ərazisindən Rusiya sülhməramlılarına məxsus 16, Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 9 avtomobilin keçməsinə şərait yaradılıb.

Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyaların iş-

kömək istəyən mülki erməni sakinə yardım edilərək Laçın-Xankəndi yolunda Rusiya sülhməramlılarına təhvil verilməsi faktı da yaddaşlardadır.

Hayastanın mina terroru erməni sakinlərinin də həyatına təhlükədir

Laçın-Xankəndi yolunda keçirilən aksiyada səsləndirilən tələblərdən biri də Hayastanın mina terroruna son qoyulmasıdır. Sübuta yetirilmiş faktıdır ki, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın yolundan hərbi təyinatlı yüklər daşıyaraq Qarabağdakı hərbi tör-töküntülərini silah-sursatla təmin edən Hayastan Azərbaycana qarşı hərbi tərbiyələri törədir, ərazilərimizdə mina terrorunu davam etdirir. Hətta Hayastan Laçın yolunda keçirilən dinc aksiyadan sonra bu mənfur əməllərini sözügedən yolu paralel olan torpaq yollar vasitəsilə həyata keçirir.

Düzdür, artıq Laçın yolunun şimaldakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial tərbiyələrinin törədilməsinin qarşısının alınması məqsədilə martın 25-də Azərbaycan Ordusunun bölmələrinin tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib və həmin ərazilər Azərbaycanın nəzarətinə keçib.

Amma bütün hallarda bir məqamı xüsusi vurğulamalıyıq ki, Hayastanın törətdiyi qanlı əməllər Azərbaycanda yaşayan erməni sakinlərinin də həyatlarına böyük təhlükə yaradır.

Aprelin 4-də mətbuatda yer alan "Qarabağ erməni sakin özlərini basdırdığı minaya düşüb" başlıqlı xəbər də elə bu baxımdan xüsusi diqqət çəkir. Hadisə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, meşə zolağında baş verib. Belə ki, ermənilərin özlərini basdırdığı mina partlayıb və bir mülki şəxs xəsarət alıb. Xəsarət alan şəxs Xankəndidə xəstəxanaya yerləşdirilib, onun sol ayağı amputasiya olunub.

Bu hadisənin özü belə göstərir ki, Hayastanın təcavüzkar siyasəti bölgədə təhlükəsizliyə ön böyük təhdiddir. Lakin rəsmi İrəvanın barışığa gəngəl olan əməllərinə baxmayaraq, Azərbaycan bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsində qərarlıdır və bunu qətiyyətli təmin edəcək.

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Aksiya ərazisində hərəkətin sərbəstliyi müqəmmadi olaraq təmin edilir



Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 116-cı günündə də Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

Sülhməramlılara məxsus 38 avtomobilin Xankəndidən La-

çın istiqamətinə sərbəst hərəkəti təmin edilir. Şəxsi heyəti daşıyan avtomobillərin ikisinin içində mülki vətəndaşlar olub. Gün ərzində indiyədək aksiya ərazisindən Rusiya sülhməramlılarına məxsus 57, Beynəlxalq Qırmızı Xaç Komitəsinin isə 9 avtomobili keçib.



Laçın-Xankəndi avtomobil yolunun ekoloji aksiyasının keçirildiyi ərazisindən hərəkətin sərbəstliyi müqəmmadi olaraq təmin edilir.

Sülhməramlılara məxsus üç yük avtomobilinin Xankəndidən Laçın istiqamətinə, iki yük avtomobilinin isə Laçından Xankəndiyə sərbəst hərəkəti təmin edilir. Gün ərzində indiyədək aksiya ərazisindən Rusiya sülhməramlılarına məxsus 16, Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 9 avtomobilin keçməsinə şərait yaradılıb.



Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyaların iş-



tirəcləri ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar. Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQKK) məxsus 1 yük, 8 minik avtomobili ərazidən maneəsiz keçib.

Bu, bir daha göstərir ki, Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddialar saxtadır. Laçın-Xankəndi yolu bütün humanitar məqsədlə məşinlər və mülki şəxslər üçün açıqdır. Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabrın 12-dən başlayan aksiya 116 gündür davam edir.

İŞİMİZ, GÜZƏRANIMIZ

"Yeni əsrin müqaviləsi" sürətlə reallaşır

Prezident İlham Əliyev ACE platformasının üst modullarının dənizə yola salınmasına da xeyir-dua verdi

"Azəri Mərkəzi Şərqi" (ACE) platformasının üst modullarının tikintisinin müvəffəqiyyətlə başa çatması ölkəmizin neft-qaz strategiyasının növbəti uğurudur. Prezident İlham Əliyevin cari il aprelin 4-də Bayıl tikinti-quraşdırma sahəsində qurğunun dənizə rəmzi yola salınması mərasimində iştirak etməsi bu hadisənin önəminə diqqət çəkir.

ACE platforması eyniadlı layihə çərçivəsində inşa edilir. 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 min bareldək neft hasil etmək gücündə digər qurğular daxildir. Bu layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon bareldək neft hasil olunacağı proqnozlaşdırılır.

Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də AÇG üzrə Hasilatın Pərsentajı Sazişi (HPBS) əsrin ortasına qədər uzadıldı. ACE layihəsi də mövz hamin yeni saziş çərçivəsində reallaşdırılır. Bu sazişi "Yeni əsrin müqaviləsi" də adlandırılır. AÇG tərəfdarları ACE üzrə yekun investisiya qararını 2019-cu ilin aprelinde qəbul ediblər. Yeri gəlmişkən: 1994-cü ildə birinci AÇG HPBS-nin imzalanmasından bəri "Azəri-Çıraq-Günəşli" sahəsinin işlənməsinə ümumilikdə 42 milyard dollar investisiya qoyulub.

ACE layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud "Mərkəzi Azəri" və "Şərqi Azəri" platformalarının arasında yeni hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Yeni platforma adını da elə yaxın qonşularından alıb. Platformanın üst modulları neft və qaz emalı qurğuları, inqerqasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış bloklarından



ibarətdir. Modulların layihələndirilməsi çəkisi 19 min 600 tondur. Üst modullar "Azfen" şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilir.

Layihəyə həmçinin yataqdaxili yeni sualtı boru kəmərləri daxildir. Bu xətlər yeni qurğudan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud sualtı ixrac kəmərlərinə qoşulacaq. Bundan əlavə, laya vurulan suları "Mərkəzi Azəri" kompressiya və suvarma platformasından ACE qurğularına nəql etmək məqsədilə ACE və "Şərqi Azəri" arasında suvarma üçün boru xətti də olacaq.

Layihənin özəlliklərindən biri də odur ki, ACE platforması Səngəçal terminalından, yəni uzaq məsafədən idarə ediləcək. Bunun üçün platformanın idarə mexanizminə innovativ sistem avtomatlaşdırılması daxil edil-

ibərtdir. Modulların layihələndirilməsi çəkisi 19 min 600 tondur. Üst modullar "Azfen" şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilir.

Layihənin ümumi tikinti işlərinə 2019-cu ilin sonlarında start verilib və onlar yerli ehtiyatlardan istifadə olunmaqla ölkə daxilində həyata keçirilib. İşlərin pik dövründə Azərbaycan inşaat işlərinə 8500 nəfərdən çox işçi cəlb edilib. İndiyədək heç bir xəsarətə yol verilmədən layihənin işçisinin 85 faizi tamamlanıb.

Qaldı ki, ACE-nin dayaq blokuna, onun çəkisi 16 min ton, hündürlüyü 153 metrdir. Bu qurğuya biri suvarma, biri neft və biri qaz ixracı üçün nəzərdə tutulmuş üç dik boru daxildir.

Dayaq blokunun tikinti işləri üç il çəkib və ötən ilin sonunda təhlükəsiz şəkildə tamamlandı. Dekabrın 13-də Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu (BDÖZ) sahəsinə baş çəkərək dayaq blokunun dənizə yola salınması prosesinə start verdi.

Bütün istismar sınaqları bitdikdən sonra dayaq bloku bu il martın 16-da dənizə yola salınıb və suyun 137 metr dərinliyində öz daimi yerinə quraşdırılaraq üst modulları qəbul etməyə hazırdır. Bu qurğunun sualtı konstruksiyalarının və qovşaqlarının quraşdırılması işlərinin 94 faizi artıq tamamlandı.

"BOS Shelf" tərəfindən inşa edilmiş dayaq bloku yerli tikinti infrastrukturundan və obyektlərdən istifadə edilməklə tam şəkildə ölkə daxilində - BDÖZ-də tikilib. Subpodratçılar və ixtisaslaşmış təchizatçılar da

daxil olmaqla tikinti işlərinə 2000 nəfərdən çox insan cəlb edilib. İşçi qüvvəsinin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

Bu günlərdə Bayıl tikinti-quraşdırma sahəsində dövlətimizin başçısı üst modullarla da ətraflı tanış olub. Belə ki, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, "Azəri Mərkəzi Şərqi" layihəsinin baş direktoru Nil Filips və müxəssislər layihə üzrə görülən işlər barədə danışıblar. Prezidentə idarəetmə mexanizminin avtomatlaşdırılmış innovativ sistemi təqdim edildi.

Üst modulların tikinti işlərinin kulminasiya nöqtəsi Xəzərdə bp-nin ilk dəfə icra etdiyi "qaldırma və sürüşdürmə" əməliyyatı olub. Bu əməliyyat zamanı iki nəhəng qazma modulu təhlükəsiz və səmərəli şəkildə lazımı yüksəkliyə qaldırılaraq relslərlə sürüşdürmə üsulu ilə "Azəri Mərkəzi Şərqi" platformasının üst tikililərlə blokunun üzərinə yerləşdirilib.

Tikinti işlərinin və istismar sınaqlarının 2023-cü ilin ikinci rübündə tamamlanacağı gözlənilir. Həmin vaxt qurğu STB-1 daşıma barına yüklənəcək, dənizə göndiriləcək və AÇG sahəsindəki dayaq blokunun üzərinə quraşdırılacaq. Bundan sonra birinci quyunun qazılmasına başlanacaq. ACE platformasından ilk neftin gələn ilin əvvəllərində əldə olunması nəzərdə tutulur.

Qeyd edək ki, ACE "Azəri-Çıraq-Günəşli" müqavilə sahəsində quraşdırılan 7-ci hasilat platforması olacaq. Hazırda AÇG-dən hasilat "Çıraq", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri", "Dərinsulu Günəşli" və "Qərbi Çıraq" platformaları həyata keçirir.

Flora SADIQLI,
"Azərbaycan"

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin İnkişaf Proqramının Azərbaycan Respublikasında nümayəndəsinin səlahiyyətini icra edən Nuno Queiros ilə tanışlıq görüşü olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nuno Queirosu BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin səlahiyyətini icra edən vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Nazir Prezident cənab İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətləri, son illər ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sistemində aparılan islahatlar, DOST konsepsiyası, sosial sahədə innovativ yeniliklərin geniş tətbiqi işləri barədə məlumat verdi.

Sosial islahatlar prosesində, habelə aktiv məşğulluq tədbirləri sahəsində ötən dövrdə BMT İnkişaf Proqramı ilə uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığı vurğulandı. Birgə icra olunan "Azərbaycanda İnnovasiya və Məşğullüğü İnkişafı", "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layihəli iş yerlərinin yaradılması", "Əlilliyi olan qadınların və müharibə veteranlarının hüquqlarının və rifahının təmin edilməsi", "İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü" və digər layihələrin əhəmiyyətindən bəhs olundu.

Həmin layihələrin gənclər, habelə həssas əhali qruplarının, qadınların əmək bazarına çıxışı imkanlarının artırılmasında, əlilliyi olan şəxslərin peşə-əmək, sosial reabilitasiyasında önəmli qeyd edildi.

Nuno Queiros səmərəli əməkdaşlıq əlaqələrinin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edərək, əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsində səylərini əsirgəməyəcəyini bildirdi. Görüşdə əmək, məşğulluq, sosial müdafiə sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Qadınların məşğulluğu ilə bağlı tədbir keçirilib

Avropa İttifaqının 2019-2020-ci illər üzrə Çoxillik Fəaliyyət Proqramı çərçivəsində Dünya Bankı tərəfindən icra olunan "Azərbaycan üçün çəvik texniki yardım ələti" (AZTAF) üzrə məlumatlandırma tədbiri keçirilib.

Məqsəd layihə üzrə əldə edilmiş nəticələrin təqdim edilməsi, proqramın başlıca sahələri, əsas komponentləri və fəaliyyətləri haqqında maraqlı tərəflərin məlumatlılığının artırılması olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydər qeyd olunan layihə çərçivəsində görülən işlər barədə məlumat verdi. O, qadınların məşğulluğu imkanlarının artırılması üçün layihənin dəstəyi ilə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində aparılan işləri, Əmək Məcəlləsinə edilmiş dəyişiklikləri diqqətə çatdırdı.

Tədbirdə əmək və məşğulluq sahələrində gənc bərabərliyin təmin edilməsi, qadınların məşğulluğunun təminatı imkanlarının genişləndirilməsi məqsədilə məəcəlləyə edilmiş dəyişikliklərdən, yeni layihələrdən bəhs olunub, müvafiq mövzuda fikir mübadiləsi aparılıb.

Azərbaycan orta aylıq pensiya məbləğinə görə MDB ölkələri, Gürcüstan və Ukrayna üzrə sıralamada ilk yerə yüksəlib

Sosial islahatlar nəticəsində ölkəmizdə pensiyalarda artım dinamikasının nəticəsi olaraq, orta aylıq pensiyamız beynəlxalq dollar ifadəsində məbləğlərinin MDB ölkələri, Gürcüstan və Ukrayna üzrə müqayisəli sıralamasında Azərbaycan artıq ikinci yerdən birinci yerə yüksəlib.

MDB ölkələri, Gürcüstan və Ukrayna üzrə orta aylıq pensiyaların məbləği (01.09.2022)										
Rəqim	Ölkə	ABŞ dolları	PPP dolları	Rəqim	Ölkə	ABŞ dolları	PPP dolları	Rəqim	Ölkə	Rəqim
1	Azərbaycan	249	663	1	Azərbaycan	174	438	1	Azərbaycan	1
2	Gürcüstan	244	590	2	Gürcüstan	174	438	2	Gürcüstan	2
3	Rusiya	238	562	3	Belarus	179	342	3	Belarus	3
4	Belarus	211	542	4	Maldiva	120	329	4	Maldiva	4
5	Maldiva	187	485	5	Gürcüstan	113	286	5	Gürcüstan	5
6	Ukrayna	124	454	6	Rusiya	101	250	6	Rusiya	6
7	Emvəstan	120	379	7	Emvəstan	81	224	7	Özbəkistan	7
8	Gürcüstan	99	330	8	Ukrayna	57	224	8	İrəvan	8
9	Özbəkistan	94	282	9	Özbəkistan	56	191	9	Özbəkistan	9
10	Gürcüstan	89	254	10	Gürcüstan	36	124	10	Gürcüstan	10
11	Taichistan	29	132	11	Taichistan	19	60	11	Taichistan	11

Eyni zamanda, ölkəmiz minimum və orta aylıq pensiya göstəricilərinin Alıcılıq Qabiliyyəti Pariteti əsasında hesablanmış dollar ifadəsində həmin sıralamada ilk yerə tutmaqda davam edir. Minimum aylıq əməkhaqqının da dollar ifadəsində məbləği və Alıcılıq Qabiliyyəti Pariteti üzrə müqayisədə qeyd olunan sıralamada ölkəmiz 4-cü yerdən 3-cü yerə yüksəlib.

ABS Orta dəhliz layihəsinin inkişafını dəstəkləyir

"ABS beynəlxalq nəqliyyat əlaqələrinin inkişafını təmin edən Orta dəhliz layihəsinin dəstəkləyir". AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən ABS-Azərbaycan iş adamlarının görüşündən sonra Amerika ticarət nazirinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataraman deyib.

O bildirib ki, Azərbaycan da daxil olmaqla, regiondakı tərəfdaşlarımızı müxtəlif proqramlarla dəstəkləmək imkanlarımız var. Orta dəhliz regionda ticarətin inkişafına böyük imkanlar yaradacaq və buna görə də dəhlizin müvəffəqiyyəti olmasın üçün bütün səylərə dəstək verəcəyik. Dəhliz boyu yerləşən bütün ölkələr bu imkandan faydalanacaq və regionun inkişafına stimül verəcək.

Mövsüm ərəfəsində dünya turizm şirkətlərinin yenidən Bakıda toplanması təsadüfi deyil

Azərbaycan həm turizm diyarı, həm də beynəlxalq tədbirlərə evsahibliyi edən ölkədir

Üç gün əvvəl "Bakı-Ekspo" Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətçilər (AITF) Sərgisi öz qapılarını ziyarətçilərin üzünə açdı. Sərginin məqsədi turizm üzrə xidmət və təkliflərin geniş spektrini təklif edən turizm bazarının aparıcı iştirakçılarını növbəti dəfə bir araya gətirərək yerli və gəliş turizmini əhatə etmək idi ki, buna da nail olundu.

Yerli və xarici şirkətlərin turizm xidmətlərinin təqdim olunduğu sərgi bu gün başa çatır. Sərginin ənənəvi iştirakçısı olan Bolqarıstan Baş Sponsor qismində, Özbəkistan isə tərəfdaş ölkə kimi iştirak edib. Təşkilatçılıq işini isə Caspian Event Organisers şirkəti öhdəsinə götürmüşdü. Sərgi gediş (Outbound tourism), gəliş (Inbound tourism) və yerli (Domestic tourism) turizm istiqamətlərini əhatə edirdi.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Turizm və Səyahətçilər Sərgisi hər il ölkəmizdə keçirilən, sənayenin aparıcı üzvlərini bir araya gətirən, onlara yeni əlaqələr qurmaq, satış coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək, sənyədəki ən son yeniliklər və tendensiyalar haqqında öyrənmək imkanı verən turizm bazarının aparıcı tədbirlərindən biridir. İşgüzar turizm qovşağı kimi fəaliyyət göstərən AITF sərgisi çox mühüm görüşlərin keçirildiyi, müqavilələrin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi məkandır.

Sərginin keçirildiyi günlərdə bölli oldu ki, pandemiya dövründə ən çox neqativ təsirlərə məruz qalmış sahələrdən olan turizm sektoru artıq bərpa olunmaqdadır. Pandemiya ilə bağlı təbiiq olunan bir sıra məhdudiyyətlərin bu yaxınlarda aradan qaldırılması ilə bağlı qərar da sektorun dirçəlişinə müsbət təsir göstərəcək. Xarici və daxili turizm özlərini əvvəlki qaynar günlərinə dönəcək. AITF yerli və xarici şirkətlərə öz xidmətlərini təqdim etməyə imkan verəcək.

Sərgiyə dəstək göstərən qurumlardan biri də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) idi. Agentliyin idarə Heyətinin sədri Orxan Məmmədovun açıqladığı sözlərdə iştirakçıların tədbir günlərində həyata keçirildi. O, KOBİA-nın turizm sektorunda fəaliyyət göstərən biznes subyektlərinə göstərdiyi dəstək və xidmətlər, o cümlədən agentliyin tərəfdaş qurumlarla birgə həyata keçirdiyi kond qonaq evləri layihəsi barədə də məlumat vermişdi. Həmin layihənin həyata keçirilməsi ilə bağlı bəzi öhdəliklərin götürülməsi diqqətdən keçirilməlidir.

Beynəlxalq Turizm və Səyahətçilər Sərgisi pandemiya ilə bağlı yaranmış üçillik fasilədən sonra yenidən turizm sektorunu dünyanın diqqət mərkəzinə gətirdi. Ənənəsinə sadıq qalaraq müxtəlif ölkələrdən turizm sənayesinin nümayəndələrini, milli və regional turizm təşkilatlarını və dövlət qurumlarını bir arada cəmlədi. Bu tədbir maraqlı tərəflərə yeni əlaqələr qurmaq, satış coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək, sənyədəki ən son yeniliklər və tendensiyalar haqqında məlumat əldə etmək, həmçinin yeni tərəfdaşlar və müştərilər tapmaq imkanı verən əsas platforma kimi diqqət çəkdi. Sərginin fəaliyyət göstərdiyi günlərdə ölkəmizin cəlbədiçə səyahət məkanı kimi əhəmiyyəti göstərildi. Azərbaycan xalqının qonaqpərvərliyi də xarici iştirakçılar və ziyarətçilərə nümayiş etdirildi.

Heç kimsə sirs deyil ki, xarici və daxili turizmin inkişafı ölkə üçün çox əhəmiyyətlidir. Bu səbəbdən də Azərbaycan ictimaiyyətində xarici turistlərin ölkəmizə cəlb olunması, istərsə də daxili turizm xidmətlərinin təkmilləşdirilməsi istiqamətində aktiv və səmərəli fəaliyyət göstərilir. Hazırda əsas məqsəd pandemiya dövründə əvvəlki rəqəmləri ən qısa zamanda bərpa edərək əvvəlki



kindən də çəvik inkişafa və artıma nail olmaqdır. Budofəki beynəlxalq tədbirin gedişində bölli oldu ki, yaxın 3 il üçün hədəf 2026-cı ildə Azərbaycana səfər edən xarici vətəndaşların sayını 4 milyona, ölkədaxili turizm səfərlərinin sayını isə 6 milyona çatdırmaqdır. İşgüzar azad olunmuş torpaqlarımızda da turizmi inkişaf etdirmək əsas və prioritet məqsəddir.

Fəal istirahətin geniş yayılması və kütləvi növü olan turizmə aid tədbirlər növbəti illərdə sənayenin nümayəndələrini, həm də yerli və xarici səyahətçiləri cəlb edir. Hər il minlərlə insan səyahətə həvəskarları sırasına qoşulur və beləliklə, turizm daha geniş vüsət alır. AITF-2023 sərgisi səyahət etməyi sevon Azərbaycan səyahətçiləri üçün də yeni turistik məkanları kəşf etmək baxımından olduqca əhəmiyyətli platformadır.



Sərgidə Azərbaycandan başqa Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, İsveçrə, Kuba, Polşa, Özbəkistan, Rusiya, Sloveniya və Tunis iştirak edirlər. Ənənəvi olaraq hər dəfə sərgidə xarici ölkələrdən bəzilərini milli stendlə təmsil olunurlar. Bu dəfə həmin stendlərdə Belarus, Çexiya, Polşa və Özbəkistan sərgiləndilər.

Üçgünlük tədbirdə tibbi və sağlamlıq turizmi, kruiz sənayesi, aviasektör, milli və regional turizm orqanları, nazirliklər, səyahət agentlikləri, turopertorlar və s. kimi bir sıra sektorlar təqdim olundu. Bundan başqa, ikitərəfli görüşlər, fotosərgi, səyahət bloquları ilə bağlı tədbir, "Turizm sahəsinin müxtəssisi ol" mövzusunda panel müzakirə də keçirildi.

Züleyxa ƏLİYEVƏ,
"Azərbaycan"

● Bölgə xəbərləri

Şəhid övladları üçün təşkil olunmuş idman tədbiri başa çatmışdır



Tovuz şəhərində rayon icra hakimiyyətinin dəstəyi, "YAŞAT" Fondunun təşkilatçılığı, "TuranBank"ın baş sponsorluğu və "ASAN Könüllüləri" təşkilatının iştirakı ilə təşkil olunan "YAŞAT" idman düşərgəsi başa çatmışdır.

Şəhidlərin Qazax-Tovuz regionunda yaşayan 6-12 yaş aralığındakı 26 övladının iştirak etdiyi düşərgənin fəaliyyəti dövründə iştirakçılar üçün stolüstü idman yarışları, kikkoksinq, taekvondo, cüdo, basketbol, voleybol idman növləri üzrə ustad dərsləri təşkil edilmişdir. Şə-

hid övladları, həmçinin Tovuz şəhərindəki Dövlət Rəmzləri və Tarix-Diyarşünaslıq muzeyləri ilə tanış olmuşlar. Bundan başqa, düşərgə çərçivəsində şəhid Hafiz Abdurrəhmanovun övladı Ziya Abdurrəhmanlının doğum günü də qeyd edilmişdir.

GDU-nun kollektivi ağacəkmə aksiyası keçirmişdir

"Heydər Əliyev İli" çərçivəsində Gəncə Dövlət Universitetinin (GDU) kollektivi tədris korpuslarının və tələbə yataqxanasının şəhərciyinin hətəndə ağacəkmə aksiyası keçirmişdir.

Ünvanlı Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş aksiyada universitetin tələbələri, professor və müəllim heyəti iştirak etmişdir. Aksiyada 100 şam ağacı əkilmiş və onlara aqrotexniki qulluq göstərilmişdir.

Universitetin rektoru Yusif Yusibov demişdir ki, Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi, yeni nəsllə aşılanması məqsədilə universitetdə ardıcıl tədbirlər həyata keçirilir və ağacəkmə aksiyası da bu tədbirlərdən biridir.



Beynəlxalq Miqrasiya Təşkilatı Şəmkirdə köhrizlərin bərpası işlərinə yardımçı olacaq

Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qoroyev və nümayəndəliyinin əməkdaşları Şəmkirə səfər etmişlər. Rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev qonaqlara Şəmkirin tarixi, mədəniyyəti, iqtisadiyyatı haqqında məlumat vermişdir.

Şəmkirə səfərlərinin məqsədi haqqında məlumat verən V.Qoroyev bildirmişdir ki, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən "Azərbaycanda köhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə könd yerlərinin kompleks inkişafı" layihəsi həyata keçirilir.



Yaxın günlər layihə çərçivəsində rayonun İrmaşlı kəndinin ərazisində yerləşən köhrizlərdə yeni texnologiyaların tətbiqi nəzərdə tutulur.

Təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri köhrizlərin bərpası layihəsi çərçivəsində görülən işlər, qarşıya qoyulan məqsədlər haqqında ətraflı məlumat verərək onu da bildirmişdir ki, layihənin

əsas məqsədi köhrizlər olan ərazilərdə yaşayanların suvarma suyu ilə təmin edilməsi, ekoloji cəhətdən təmiz və dayanıqlı su təchizatı sistemlərinin bərpası, köhrizlər və təhlükəsiz içməli suya əlçatanlığın gücləndirilməsidir.

Rəşad Tağıyev bu layihənin gələcəkdə rayonun bütün ərazilərində yerləşən köhrizləri əhatə etməsi üçün təkliflər vermiş, rayon icra hakimiyyətinin də köhrizlərin yerlərinin müəyyən olunması, bu istiqamətdə zəruri məlumatların təqdim edilməsi və digər məsələlərdə dəstək göstərməyə hazır olduğunu bildirmişdir.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Tərtərdə Aprel döyüşləri şəhidinin ailəsi ziyarət edilib

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov SHXÇDX rayon şöbəsinin rəisi Elşən Abdullayev və Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərova birlikdə 2016-cı il Aprel döyüşlərinin şəhidi Nicat İsgəndərovun ailəsində olmuş, onların qayğıları ilə maraqlanmışlar.

Görüşdə şəhidin atası Bəhruz İsgəndərovun, anası Maya xanımın və yaxınlarının Nicatla bağlı xatirələri dinlənmiş, keçdiyi döyüş yoluna bir daha nəzər salınmışdır. Qeyd edilmişdir ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ən xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən inten-

siv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə tərribatların qarşısını almışdır. Aprel döyüşləri kimi tarixə düşən savaş Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnməmişdir. Bu həm də böyük zəfərin başlanğıcı olmuşdur.

Nicat İsgəndərov ölümündən sonra "İgidliyə" gö-



rə" medalı ilə təltif edilmişdir. Şəhidin adı şəhərin ən böyük küçələrindən birinə və təhsil aldığı 1 nömrəli tam

orta məktəbinin 4 V sinfinə verilmişdir.

Lazım QULİYEV,
"Azərbaycan"

Kənddə stadion tikilir - özü də ikisi

Siyəzənin Sədan kəndinin sakinləri bu günlər xoş xəbər alıblar. Onların illər öncə etdikləri xahişə - kənddə stadion tikilməsinə razılıq verilib.

Sədan kəndində iki stadion tikiləcək. 100 metr uzunluğu və 50 metr eni olan böyük stadionun artıq yeri müəyyən olub. Kənd ərazisində düz sahəyə malik yerdə tikiləcək idman meydançasının ətrafı beton lövhələrlə örtüləcək. Stadionun şimal tərəfi bir qədər hündür olduğundan həmin ərazidə tamaşaçılar üçün otura-



caqlar quraşdırılacaq. Bu stadionun yaxınlığında isə mini futbol meydançası tikiləcək. 42 metr uzunluğu və 27 metr eni olacaq mini stadionun artıq təməli qoyulur. Dörd tərəfdən

raşdırılacaq. Yağışlı və qarlı havalardan qorunmaq üçün isə stadionun üzünə xüsusi materialdan hazırlanmış qoruyucu pərdə çəkiləcək.

Kənd sakini İsmayıl Muradzadə deyir ki, Siyəzəndə futbol geniş inkişaf edib: "Hazırda onlarla futbolçumuz respublikanın müxtəlif klublarında çıxış edir. İnanıram ki, stadion tikildikdən sonra təşkil edəcəyimiz komanda digərlərinə nümunə olacaq".

Akif ƏLİYEV,
"Azərbaycan"



Bakı yenidən dünyanın "Formula-1" azarkeşlərinin diqqət mərkəzinə çevrilir

Mötəbər idman yarışlarına evsahibliyi etmək hər bir ölkənin arzudur. Amma hər ölkənin bütün dünyanın izlədiyi, sayı minlərlə ölçülən idmançıların iştirak etdiyi tədbiri təşkil etməyə, bərdən-birə on minlərlə turisti qarşılamaya imkan çatır.

Hətta bir çox inkişaf etmiş ölkələr belə bu baxımdan müəyyən tələblərə cavab vermir. Bu da təbii. Çünki global miqyaslı idman tədbirinə evsahibliyi üçün kompleks və beynəlxalq standartlara cavab verən infrastruktur olmalıdır. Azərbaycan bu baxımdan örnək sayılacaq ölkələrdən biridir. Səbəbi isə odur ki, respublikamızda ilk növbədə ən müasir tələblərə cavab verən idman infrastrukturunu və yarışların təşkili üçün təcrübə formalaşdır.

Aprelin 28-30-da start götürəcək və ölkəmizin sayca 7-ci dəfə evsahibliyi edəcəyi "Formula-1" in artıq dünyada Azərbaycan modeli yarandı. 2016-cı ildən etibarən ölkəmizdə keçirilən "Formula-1" Qran-prisi həm ölkəmizin tanınmasına, həm də iqtisadiyyatın inkişafına böyük töhfə verir. Sürət yarışları Azərbaycanın görməli və tarixi yerlərinin, istirahət-kurort imkanlarının, mükəmməl mətbəx və gözəl təbiətinin təbliğində, eləcə də ölkənin xidmət sektorunun inkişafında müsbət rol oynayır.

"Formula-1" yarışlarının Azərbaycanın paytaxtında keçirilməsi ilə bağlı FOM (Formula One Management) ilə danışıqlar 2013-cü ildə başlandı və 2014-cü ilin mart ayında ilk müqavilə imzalandı. Azərbaycan Qran-prinin təşkili ilə dövlət səviyyəsində məşğul olub. Bu da layihənin statusunu və onun ölkə üçün əhəmiyyətini göstərir. İlk dəfə 2016-cı ildə paytaxtımızda keçirilən "Formula-1" Avropa Qran-prisinin Bakı mərhələsi yeniliklə yadda qalmışdı. Bu, sıralama turları ilə bağlıdır. Əvvəlki qaydalara görə, 18 dəqiqə davam edən birinci və 15 dəqiqəlik ikinci seansların sonluğunda ən pis nəticə göstərən 6 pilot mübarizədən kənarlaşdırıldı. 10 pilot 12 dəqiqəlik üçüncü seansdakı göstəricilərə görə yarış start verdi. Yeni qaydaya görə isə seansın sonunda yox, 90 saniyədən bir on yavaş pilotun mübarizəni da-yandırması nəzərdə tutulub.

"Formula-1" mütəxəssislərinin rəylərinə görə, bu yenilik yarışın həyəcanını bir qədər artırır. Onu da xüsusilə qeyd edək ki, quraşdırılan tribunalar elə yüksək səviyyədə hazırlanıb ki, daim istifadədə olsa belə, dağılıb sıradan çıxmır. Bu mötəbər yarışın yüksək səviyyədə KİV-də izlənilməsinə təcrübəli müxbirlər və foto-



müxbirlər cəlb edilib. Beləliklə, dünyanın ən böyük informasiya alyansları, eləcə də ölkəmizin xəbər agentlikləri Bakıda keçiriləcək "Formula-1" yarışları barədə xəbərləri dünyaya yayacaqlar.

Etiraf edək ki, idmanın bu növünün özünəməxsus azarkeş ordusu olsa da, "Formula-1" ölkəmiz üçün yenidir. Azərbaycan Qran-prisinin təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin uğurlu təbliğat kampaniyası ölkəmizdə "Formula-1" idmanını sevonların sayını artırır. Azərbaycanın təbliğini qarşıya məqsəd qoyan Əməliyyat Şirkəti turistlərin ölkəmizə cəlb edilməsinə nail olub. Ölkəmizdə keçirilən son 5 yarış ətrafında paytaxtda hotellərin dolu olması yarışın iqtisadi baxımdan mühüm rol oynadığını nümayiş etdirdi. Auditoriyasına görə futbol üzrə dünya çempionatından və Olimpiya oyunlarından sonra üçüncü yerdə olan "Formula-1" yarışına evsahibliyi etmək, ilk növbədə, ölkənin qüdrətindən xəbər verir.

"Formula-1" yarışlarının 2023-cü il mövsümü 23 mərhələdən ibarət olacaq. Azərbaycan yarışlarının cari mövsümdə 4-cü mərhələsinə evsahibliyi edəcək. Mövsümün ilk yarışını martın 3-də Bəhreynədə keçirilib, son yarış isə noyabrın 24-də Əbu-Dabidə təşkil olunacaq.

Uzunluğu 6 kilometrə qədər artıq olan Bakı Şəhər Halqası trekin uzunluğuna görə dünyada ikincidir. Unikal xüsusiyyətlərə sahib Bakı Şəhər Halqası elə təşkil olunub ki, yarış zamanı "Formula-1" avtomobilləri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhər Tarix-Memarlıq Qoruğunu, şəhərin müasir göydələnlərini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən Bakının ecazkar simasını gərəcek. Şəhər treki pilotlardan xüsusilə diqqət tələb edən İçərişəhər ətrafı dar yoxuş hissəsi, inamılmaz sürət öldə etməyə imkan verən 2,2 kilometrlik donzəkənə hamar hissəsi və digər bir sıra özəllikləri ilə yarış canlı olaraq televiziyaya qarşısında izləyən "Formula-1" azarkeşləri üçün əsrarəngiz şouya çevriləcək.

Bakı Şəhər Halqası şəhərin düz mərkəzindən və ən gözəl məkanlarından ke-

çir. Təşkilatçılar trekin marşrutunu seçərkən, ilk növbədə, möhüz bu məqamı nəzərə almışlar. Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində olacaq. Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edəcək. Start

və finiş xətti Azadlıq meydanında olacaq. "Formula-1" yarışları paytaxtımızda 2016-cı ildən bəri keçirilir. Həmin il Avropa Qran-pri yarışlarının Bakı mərhələsi adlandırılan yarış iyunun 17-19-da təşkil olunmuşdu. "Formula-1" in Bakı mərhələsində tarixdə ilk dəfə 21 mərhələdən ibarət yeni mövsümdə 11 komanda və 13 fərqli ölkədən dünyanın ən məşhur pilotları birincilik uğrunda mübarizə aparıblar. Möhtəşəm yarışda dünya çempionu adını qazanmış 5 pilot iştirak etmişdi.

"Formula-1" üzrə dünya çempionatı birməfərlilik, açıq təkarlı avtomobillərin yarışdır. Yüksək statusa malik olan bu yarışlarda sürücülərin pilot, avtomobillər isə bolid adlanır. İl ərzində müxtəlif ölkələrdə "Formula-1" üzrə mərhələ yarışları, başqa sözlə, Qran-pri yarışları təşkil olunur. Daha çox sürət həvəskarlarının marağ dairəsində olan "Formula-1" Qran-pri-ri ilk vaxtlar ancaq Avropa ölkələrində keçirilirdi, hazırda dünyanı əhatə edir. Yarışları Beynəlxalq Avtomobil Federasiyası (FIA) keçirir. 1904-cü ildə Parisdə yaradılmış federasiya avtomobil idmanı üzrə təşkil olunan bütün növ yarış və tədbirlərə cavabdehdir.

"Formula-1" üzrə ilk rəsmi dünya çempionatı 1950-ci il mayın 13-də İngiltərənin Silverstoun trekində təşkil olunmuşdur. Britaniya kral ailəsinin də maraqla izlədiyi turnirdə 21 bolid qələbə uğrunda mübarizə aparılmışdır. Həm təsnifat, həm də əsas mərhələdə finiş xəttinə birinci çatan "Alfa Romeo" nun italyalı pilotu Cüzzeppe Nino Farina "Formula-1" yarışının ilk qalibi kimi tarixə düşmüşdü. Birincilik uğrunda mübarizədə onun əsas rəqibi komanda yoldaşı, argentinalı Xuan Manuel Fanxio olmuşdu. Lakin sonralar Fanxio bu məğlubiyyətin əvəzini yetərincə çıxmışdı. Belə ki, o, karyerası ərzində 5 dəfə (1951-ci, 1954-cü, 1955-ci, 1956-cı və 1957-ci illər) dünya çempionu adını qazanmaqla rəqiblərinə aman vermişdi.

Elçin CƏFƏROV,
"Azərbaycan"

"Formula-1" gündəliyi

Yeniliklər

"Formula-1" komandaları Azərbaycan Qran-prisində uik-end formatı ilə bağlı razılığa gəliblər. Avstraliya Qran-prisindən öncə Bakı mərhələsinin cədvəlində dəyişiklik edilməsinə dair danışıqların aparıldığı təsdiq olunub. Bu mərhələ ilin ilk uik-end sprinteri olacaq. "RacingNews365" portalına məlum olub ki, iki təsnifat sessiyasının keçirilməsinə dair 10 komanda arasında razılıq əldə olunub. Belə ki, şənbə günündə olan ikinci məşq sprint üçün yeni təsnifat yürüşü ilə əvəz edilib, Qran-pri təsnifatı isə cümə günü gürnorta keçiriləcək.

Müzakirəyə çıxarılan məsələlər arasında təsnifat formatının bir sürətli dairə ilə sınaqdan keçirilməsi olub, lakin bu ideya rədd edilib. Bunun yerinə, planın reallaşacağı təqdirdə, sprint üçün təsnifat üç seqmentdən ibarət adı formatda olacaq, ancaq onlar qısaltda bilər.



"Bridgestone" sürət yarışına qayıtmağı arzulayır

"Formula-1" üçün təkərlərin tədarükü üzrə kontrakt 2025-ci ilədək qüvvədədir və son on beş ildə yürüş şinlərinin inhisarçı tədarükçüsü İtaliyanın "Pirelli" kampaniyasıdır. Bu kampaniya 2025, 2026 və 2027-ci, ola bilər ki, 2028-ci illər üçün nəzərdə tutulan yeni tenderdə iştirak etmək niyyətindədir.

Kampaniyanın avtomobil idmanı bölməsinin rəhbəri Mario İzolla "Pirelli"nin böyük ehtimalla tenderdə iştirak üçün müaricət edəcəyini, lakin bunun təminatı olmadığını bildirib. Şin istehsalçısı vurğulayıb ki, yeni tələblər hazırda mövcud olan şərtlərdən fərqlənir. Bu səbəbdən italyalıları onları araşdırır və bundan sonra qərar qəbul edəcəklər. Lakin "Auto Motor und Sport" portalının məlumatına görə, "Bridgestone" kampaniyası "Formula-1"ə qayıda bilməz.

lər. Yaponiya şirkəti son dəfə 2010-cu il dünya çempionatı üçün təkər tədarük edib və hazırda "F-1"ə qayıtmaq imkanını nəzərdən keçirir.

Mövsümə uğurlu başlanğıc

"Formula-1" in Böyük Britaniyaya məxsus "Aston Martin" komandası çempionatda özünün ötən illik göstəricilərini üstələyib. Yürüş kollektivi 2022-ci ildə ümumilikdə 55 xal toplayıb. Cari mövsümdə isə təkə ilk üç Qran-pri-dən sonra "Aston Martin" in aktivində artıq 65 xal var.

"Aston Martin" ötən mövsümdə Konstruktörlər Kubokunda yeddinci yeri tutub. Komanda cari mövsümdə hazırda ikinci mövqedədir. Reytingə Avstriyanın "Red Bull" komandası (123 xal) başçılıq edir, güclülər üçlüyünü 56 xalla "Mercedes" qapayıb.



Avropanın ARTE televiziyası

Azərbaycan neft tarixinə dair reportaj yayımlayıb

Avropanın ARTE telekanalı Azərbaycanın neft tarixinə dair fransız dilində reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, "Azərbaycan - Odlar və neft diyarı" adlı reportajda ölkəmizin zəngin neft və təbii qaz ehtiyatlarına sahib olduğunu bildirilib. Ölkənin "Odlar Yurdu" adlandırılmasının da məhz bununla əlaqədar olduğu qeyd edilib.

Reportajda Robert Nobelin Bakıya gəlişindən, 1875-ci ildə Nobel qardaşlarının Bakıda "Nobel Qardaşları" şirkətini yarat-



Azərbaycan milyoncu, mesenat, müsəlman Şərqi-də ilk qızlar məktəbinin (Tağıyev qızlar məktəbi) yaratdığını Hacı Zeynalabdin Tağıyevin ilk milli sənayeçilərdən biri olduğu qeyd edilib.

Eləcə də ölkəmizin qədim yaşayış məskəni olduğu vurğulanaraq, neftin hətta insanların inanclarına da təsir göstərdiyi bildirilib və zərərli olduğu deyilib. Reportajda neftdən Azərbaycanda təkəne enerji kimi deyil, səhiyyə və in-cəsənət sahəsində də istifadə olduğu diqqətə çatdırılıb.

masından bəhs olunub. Dünyada sənaye üsulu ilə ilk neftin məhz Bakıda çıxarılması xüsusi vurğulanıb. Bundan başqa,

Azərbaycan seysmoloqları Türkiyənin zəlzələ bölgəsində tədqiqatlara başlayırlar

Qardaş Türkiyə Respublikasında bu il fevralın 6-da baş verən dəhşətli zəlzələdən sonra ərazinin hazırkı seysmik vəziyyəti Azərbaycan seysmoloqları tərəfindən öyrəniləcək.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) informasiya şöbəsinin AZƏRTAC-a verilən məlumata görə, həmin məqsədlə aprelin 5-də RSXM-in baş direktoru, AMEA-nın müxbiri üzvü, professor Qurban Yeterimin rəhbərliyi ilə mərkəzin mütəxəssislərindən ibarət bir qrup ölkədə qardaş ölkəyə yollanıb.



Səfər çərçivəsində azərbaycanlı seysmoloqların zəlzələnin episentridə, Kəhrəmanmaraş və Hatayda kompleks geofiziki-seysmik tədqiqatlar aparması nəzərdə tutulur. Azərbaycanlı mütəxəssislər zəlzələ bölgəsində olan dərnlilik qırılmalarında hazır-

lı İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) Zəlzələ Departamenti arasında əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Qeyd edək ki, RSXM və AFAD-ın Zəlzələ Departamenti arasında seysmik stansiyalardan alınan məlumatların qarşılıqlı mübadiləsi sahəsində də geniş əməkdaşlıq mövcuddur.

Azərbaycan seysmoloqlarının zəlzələ bölgəsində kompleks geofiziki-seysmik tədqiqatlar aparmasında əsas məqsəd oradakı seysmikliyi öyrənməklə yanaşı, qardaş ölkəyə bu istiqamətdə dəstək verməkdir.

Trampı 136 il həbs gözləyir

ABŞ-nin eks-prezidentinin dekabrın 4-də növbəti məhkəmə qarşısına çıxacağı gözlənilir

Dünyanın müxtəlif ölkələrində daşınmaz əmlak, hotellərə, kurortlara, qolf sahələrinə sahiblik edən, digər biznes obyektlərinə sərmayə qoyan və inkişaf etdirən "Trump Organization" konqlomeratının maliyyə hesabatları saxtalaşdırıldığına görə, ABŞ-nin keçmiş prezidenti Donald Trampı 34 maddə üzrə 136 il həbs cəzası gözləyir. Bu barədə "Fox News" telekanalı məlumat verir.

Ağ Evin keçmiş rəhbəri ittihamların qismən və ya hamısında təqsirli bilinərsə, onun cəzasının real müddətindən çox az olacağı ehtimalı var. Biznes sənədlərini saxtalaşdırmaq Nyu Yorkda kiçik hüquq pozuntusu hesab olunur, lakin cinayətkar bunu "başqa bir cinayət törətmək və ya onu ört-basdır etmək" üçün edir, bu, ən yüksək halda dörd il cəza ola bilər.

Nyu York dairəsinin prokuroru Elvin Breqqin fikrincə, bu həm də qeyri-qanuni yollarla seçkilərdə namizəd irəli sürülməsi ilə bağlı cinayət sövdələşməsi də ola bilər. Bundan əlavə, vergi orqanlarına bir sıra yalan ifadələrin verilməsi və federal seçki qanununun başqa pozuntuları da ola bilər.

Prokurorun dediyinə əsasən, 130 min dollarlıq ilkin məxfi ödənişi gizlətmək üçün Nyu Yorkda biznes sənədlərinə ümumilikdə 34 saxta iş qeyd edilib.

Eks-prezidentə qarşı ittihamlar

Aprelin 4-də Nyu Yorkdakı Manhetten məhkəməsi ABŞ-nin keçmiş prezidentinə qarşı ittiham irəli sürüb. Lakin sorğu-sual zamanı Tramp təqsirini etiraf etməyib.

ABŞ tarixində ilk dəfədir ki, keçmiş dövlət başçısına qarşı cinayət işi qaldırılıb.



lir. Eks-prezident iki saata yaxın məhkəmədə - formal olaraq həbsdə olub, bundan sonra məhkəmə binasını tərk edərək Floridadakı evinə yollanıb və axtarış saatlarda oradan xalqa müraciət edib.

"The Telegraph" qəzeti ABŞ-nin keçmiş prezidentindən sitat götürüb: "Bu hadisə seçkilərə genişmiqyaslı müdaxilədir. Mən heç vaxt düşünməmişdim ki, Amerikada belə bir şey baş verə bilər... Mənim tövsiyəm yeganə cinayət millətimizi onu məhv etmək istəyənlərdən qorxmayaraq müdafiə etməkdir".

Tramp həmçinin bildirib ki, Nyu York dairəsinin prokuroru Elvin Breqq ona nifrət edir və hər vasitə ilə həbsə atmaq istəyir. Tramp həmçinin vurğulayıb ki, ABŞ cəhənnəmə yuvarlanır.

Müstəntiqlərin fikrincə, 2015-ci ilin avqustundan 2017-ci ilin dekabrına qədər Tramp başqaları ilə birlikdə 2016-cı il prezident seçkilərinə təsir etmək və elektoral perspektivlərdən fayda qazanmaq məqsədilə onun haqqında məxfi məlumatların dərcinin qarşısını almaq üçün onları müəyyənöləşdirərək "satın almaq" sxemi təşkil edib. Eyni zamanda Tramp bu hərəkətlərini biznes sənədlərində onlarla yalançı qeydlər etməklə gizlətməyə çalışıb.

Eks-prezident ən azı 4 il iş ala bilər

Trampa qarşı ittihamların mərkəzi epizodlarından biri aktrisa Stormi Danielsin işi andırılan iddiaıdır. İttihama görə, prezident seçkilərinə az qalmış Donald Tramp münasibətini açıqlamaması üçün qadına saxta hesabatlarla 130 min dollar ödənilib. Eks-prezidentin özü isə 2024-cü il seçkilərində iştirak etmək planları ilə bağlı iddiaları "siyasi təqib" adlandırır. Trampın dekabrın 4-də növbəti məhkəmə qarşısına çıxacağı gözlənilir. Bundan əvvəl isə onun müdafiəsi ilə bağlı vəsatətlərə baxılacaq, iclaslar keçiriləcək.

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş xüsusi agentı, firdaqlıq və maliyyə cinayətləri ilə mübarizə üzrə mütəxəssis Devid Şapironun dediyinə görə, Donald Trampı dörd il qədər həbs cəzası gözləyir: "Açıq mənbələrdən əldə edilən məlumatlara əsasən, güman edirik ki, ittihamlar toplusuna sui-qəsd, biznes sənədlərinin saxtalaşdırılması, seçki-qabağı təşviqat kampaniyasının maliyyələşdirilməsi, siqorta və vergi firdaqları ilə bağlı məlumatların açıqlanmasında saxtakarlıqlar yer alacaq".

Rizvan CƏFƏROV, "Azərbaycan"

OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçıları qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azər mətbuatçıları" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) manat
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, (012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.



Siqorta sektorunda ləğv edilmiş lisenziyalar barədə məlumat

"Siqorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq köntüllü müraciətlər əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 04 aprel 2023-cü il tarixli qərarı ilə siyahıda göstərilən (siyahı əlavə olunur) 10 nəfər fiziki şəxsə və 1 hüquqi şəxsə siqorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilmişdir.

"Siqorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə əsasən ləğv olunan lisenziyaların SIYAHISI

No	Lisenziya sahibinin adı	Lisenziyanın verilmə tarixi	Lisenziyanın nömrəsi	VÖEN
1	Baxşəliyeva Ayyun İlyas qızı	30.03.2012	000621	2901678032
2	Baxşəliyev Rövşən Dunay oğlu	24.01.2014	080525	2900140982
3	Cəfərova İlahə İlham qızı	24.04.2015	080658	2903150902
4	Əzimov Naim Əliyev oğlu	05.10.2018	SA-0052	2904397842
5	Hacı Fərid Məhəmməd oğlu	28.04.2009	000085	1700960612
6	İsayev Ələmdar İsrail oğlu	18.08.2011	000468	1801425382
7	İskəndərov Etibar İskəndər oğlu	13.11.2010	000379	1501682052
8	Manafov Firuz Sabbar oğlu	14.08.2019	SA-0164	1006003952
9	Məmmədov Alim Xəlil oğlu	16.11.2018	SA-0109	7100128362
10	Məmmədov Samir Məmməd oğlu	04.08.2014	000606	1303743612
11	"Silk Rovv Travel" MMC	30.07.2020	SA-0108	1701973391

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti struktur idarələrinə tələb olunan polipropilen mallarının satın alınması məqsədi ilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciət üçün son müddət 11 aprel 2023-cü il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qaytarılacaq.

Ünvan: Bakı şəhəri, Mikayıl Useynov küçəsi, 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1176.

Tender komissiyası

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

"Bank Respublika" ASC səhmdarlarının növbəti ümumi yığıncağı 22 may 2023-cü il tarixdə saat 12:00-da, Xaqani küçəsi, 21 ünvanında yerləşən bankın baş ofisində keçiriləcək.

Gündəlikdəki məsələlər:

- İclasın sədrinin və katibinin təyin edilməsi.
- İclasın gündəliyinin təsdiq edilməsi.
- 2022-ci il üçün Kənar audit yoxlamasının nəticələri haqqında.
- "Bank Respublika" Açıq Səhmdar Cəmiyyətinin investisiya qiymətli kağızlarının emitenti olaraq 2022-ci il üzrə illik hesabatının təsdiqi.

Rəhbərlik

Azərbaycan Ordusunda hərbi təhsilə qabul edilmiş kros birinciliyi keçirilib

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda hərbi təhsilə qabul edilmiş kros yarışları keçirilib.

Müdfə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yarışlarda müxtəlif qoşun növlərində və birləşmələrdə xidmət edən 11 komanda üzrə 33 hərbi qulluqçu fərdi və komanda birinciliyi uğrunda mübarizə aparılıb. Hərbi qulluqçular mə-

nevlər zolağının dəf edilməsi, atış, qumbaraatma və 3 min metr məsafəyə kros üzrə güclərini sinayıblar. Yekun nəticələrə əsasən, 1-ci yerdə Heydər Əliyev adına Hərbi İnstitut, 2-ci yerdə Quru Qoşunları, 3-cü yerdə isə Hərbi Polis İdarəsinin komandaları qərarlaşdı. Yarışın sonunda qaliblər diplom, fəxri fərman və medallarla mükafatlandırılıb.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavinləri	- 538-86-86,	və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	Humanitar siyasət şöbəsi	- 538-56-60
Məsəl katib	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl katib müavinləri	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompüter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə

contact@azerbajian-news.az
az.reklam@mail.ru



www.azerbajian-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 5627 Sifariş 812

Qiyməti 40 qəpik